

15 İyun Milli Qurtuluş Günüdür

RƏSMİ DÖVLƏT QƏZETİ



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 125 (9004) ÇƏRŞƏNBƏ, 15 İyun 2022-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Qurtuluşun Zəfər təntənəsi

15 İyun Milli Qurtuluş Günüdür xalqımızın tarixinə silinməz izlərlə yazılmış ən dəyərli günlərdən biri kimi ictimai, siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür. Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi, bugünkü qüdrətli, böyük tarixi zəfərlərə imza atan ölkəmizin müasir reallıqlarını şərtləndirən tarixi gündür.

Azərbaycanın dövlət müstəqilliyinin xilas, tənəzzüldən tərəqqi yoluna çıxması Milli Qurtuluş Günü ilə əlaqədardır. Bu tarixi yarıdan, yazan, canından çox sevdiyi xalqının müstəqillik arzularını gerçəyə çevirən işə böyük şəxsiyyət, milli, müstəqil döv-

lətimizin banisi Heydər Əliyevdir. Ona görə də Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevlə hər zaman fəxr edir, Onun misilsiz əməllərini qürur hissi ilə xatırlayır.

Tarix ən yaxşı müəllimdir və tarixin öyrətdikləri, ibrət dərsləri bu günə, gələcəyə işıq tutur. Azərbaycanın müasir dövlətçilik tarixi də nəhəng, möhtəşəm zəfərlərlə, unudulmaz anlarla zəngin olduğu kimi, məşəqqətli hadisələrə də şahidlik etmişdir. Lakin Azərbaycan xalqı hər zaman ən çətin sınaqlar qarşısında, tarixi məqamlarda doğru qərarlar qəbul etmək bacarığını ortaya qoymuş və böyük xalq olduğunu sübuta yetirmişdir. 1993-cü

ilin İyun ayında Azərbaycan xalqı Heydər Əliyevə inanmaqla, Onu təkidlə hakimiyyətə dəvət etməklə, Ulu Öndərə xilaskarlıq missiyasını həvalə etməklə, ən doğru seçimi edərək, öz dövlətçiliyinə, müstəqilliyinə sahib çıxmışdır. Xalqımızın bu tarixi seçimi müstəqil respublikamızı ötən əsrin əvvəllərində yaşadığı acı taledən, müstəqilliyini itirməkdən xilas etmişdir.

Bəllidir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onun dövlətçilik və inkişaf yolları heç də hamar olmamışdır. Əksinə, digər keçmiş sovet respublikaları ilə müqayisədə Azərbaycanın müstəqil-

liyinin ilk illəri daha gərgin və mü-rəkkəb hadisələrlə, böyük təhlükələrlə müşayiət olunmuşdur. Bu işə həm xarici, həm də daxili amillərlə şərtlənmişdir.

Mühüm coğrafi - strateji əhəmiyyətə malik Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu, özünün zəngin təbii sərvətlərinin sahibi olmasını istəməyən, müstəqil yaşamasına qarşı çıxan xarici dairələrlə yanaşı, ölkəmizdə siyasi hakimiyyətdə olan sərəşətsiz qüvvələrin də yarımaz fəaliyyəti onsuz da kövrək olan müstəqillik sütunlarını sarsıtmış, respublikanın gələcəyi ciddi şəkildə sual altına düşmüşdür.

Zəfərin təməli

Xalqımızın gözəl deyimləri var:

Bir-biri üçün yaranmışlar!

Geniş mənada bu ifadəni Ulu Öndər Heydər Əliyevlə Azərbaycana da şamil etmək olar.

Bəli, Heydər Əliyev üçün Azərbaycan hər şeydən qiymətli və əziz idi, onu bütün varlığı ilə sevirdi!

Azərbaycan işə daim Heydər Əliyevlə ucaldı, tikilib-quruldu, şöhrət zirvəsinə çatdı!

Heydər Əliyevin müdrikliyi, böyüklüyü və uzaqgörənliyi həm də onda idi ki, özündən sonrakı Azərbaycanın gələcəyini, yüksəlişini, qüdrətini və firavanlığını da düşündürdü.

Həm də təkcə düşünmürdü, görülməsi vacib işlərin təməlini, əsasını yaradırdı.

"Ayrılarını könül candan, Azərbaycan, Azərbaycan".

Ulu Öndərimizin kövrələrkə söylədiyi bu məşhur misralar hər birimizi də duyğulandırdı, rıqçətə gətirir.



Şüurlu həyatının bütün dövrlərində Heydər Əliyev Azərbaycana xidmət edib, bütün varlığı ilə onun yüksəlməsinə, qüdrətlənməsinə, Azərbaycan xalqının daha azad, daha firavan, daha əmin-amanlıq içərisində yaşamasına səy göstərmişdir!

Və istədiyinə də nail olub! Həm ölkəyə birinci rəhbərliyi dövründə, həm də xalqın arzu və tələbi ilə yenidən hakimiyyətə qayıdışı dövründə.

Çox maraqlı bir məqam da var: Ulu Öndər Heydər Əliyev artıq illərdir ki, Azərbaycanın uğur və inkişafının simvoluna çevrilmişdir!

Bəli ki, Heydər Əliyev Azərbaycana rəhbərlik edəndə ölkə tərəqqi yolu ilə sürətlə irəliləyir, bütün məqsədlərinə nail olurdu!

Əgər Ulu Öndərimiz Azərbaycandan ayrılıbsa, onda Azərbaycan da fəlakətli sınaqlara məruz qalır, böhrana yuvarlanır, insanlar ümid-siz vəziyyətə düşürdülər!

Azərbaycan komanda idman növündə ilk dəfə Avropa çempionu olmuşdur

Prezident İlham Əliyev minifutbol üzrə milli komandamızın üzvlərini qəbul edib

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı görüşdə çıxış etdi.



2

3

4

Azərbaycan komanda idman növündə ilk dəfə Avropa çempionu olmuşdur

Prezident İlham Əliyev minifutbol üzrə milli komandamızın üzvlərini qəbul edib

Prezident İlham Əliyevin çıxışı

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı görüşdə çıxış etdi.

- Salam, ilk növbədə sizi tarixi qələbə münasibətilə təbrik edirəm. Hesab edirəm ki, bu qələbə Azərbaycan idmanının tarixində qalacaq. Çünki ilk dəfədir ki, ölkəmiz komanda idman növündə Avropa çempionu olmuşdur və bu qələbəni siz qazanmışsınız, minifutbol üzrə milli komandamız.

Azərbaycanda idmanın inkişafı ilə bağlı çox işlər görülmüş, ancaq bu günə qədər komanda idman növündə biz böyük uğurlara nail ola bilməmişik. Düzü, bizim şahmatçılarımız iki dəfə Avropa çempionu olmuşlar, amma şahmat fərdi idman növüdür, sadəcə olaraq, komanda şəklində çıxış etmiş şahmatçılarımız bu böyük nailiyyəti əldə etmişlər. Ancaq oyun idman növlərində belə bir qələbə olmamışdır. Ona görə bu qələbənin çox böyük mənası var və əminəm ki, digər idman növləri üçün bu, çox gözəl nümunədir.

Düzü, bu tarixi uğuru təkrarlamaq heç kim üçün asan olmayacaq, amma hər halda biz çalışmalıyıq ki, təkcə fərdi idman növlərində deyil, eyni zamanda komanda idman növlərində də Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr göstərsinlər. Bildiyiniz kimi, fərdi idman növlərində isə bizim çox böyük uğurlarımız var. Olimpiya, dünya, Avropa çempionlarımızın sayı çoxdur və əminəm ki, artacaq. Beləliklə, komanda idman növlərinin inkişafı imkan verəcək ki, idmanın inkişafı hərtərəfli olsun.

Şadam ki, komandamızın tərkibi yerli idmançılardan ibarətdir - həm oyunçular, həm məşqçilər, mütəxəssislər. Bu, məni xüsusilə sevindirir. Onu da biliyəm ki, minifutbol üzrə bizim komandamız cəmi ikinci dəfə Avropa çempionatında iştirak edir və artıq çempion titulluna layiq görülüb. Mübarizə gərgin olub, istənilən idman növündə Avropa çempionatları çox gərgin keçir. Əlbəttə ki, Avropanın ən güclü komandaları orada təmsil olunur. Çempionat boyunca göstərdiyiniz həm peşəkarlıq, deyər bilərəm ki, həm də böyük fədakarlıq bu qələbəni mümkün edib. Siz xalqımızı sevindirmisiniz və təsadüfi deyil ki, Azərbaycan vətəndaşları sizi hava limanında böyük məhəbbətlə qarşılayıblar. Mən sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da, çox böyük qələbədir, tarixi qələbədir.



Hər dəfə beynəlxalq yarışlarda idmançılarımız qələbə qazananda əminəm ki, hər bir vətənpərvər insan qürur hissi keçirir, hər dəfə bayrağımız qaldırılarda hər birimiz sevinirik. Qələbələr xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında. Əminəm ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda Vətənimizi layəqətlə təmsil edəcəklər.

Dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur, əksinə, dövlət dəstəyi daim göstərilir. Ancaq minifutbol idman növünə gəldikdə bizim üçün bu, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri siz özünü qazanmışsınız. Mən deyə bilərəm ki, minifutbolçular üçün hansısa xüsusi şərait yaranmışdır, yaxud da ki, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilmişdir, yox, bunların heç biri olmayıb. Ona görə sizin qələbənin çox böyük qiymətləyəyidir. Bu qələbəni siz özünü qazanmışsınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, - komanda deyəndə mən bunu nəzərdə tuturam, - siz bu qələbəni halal zəhmətinizlə qazanmışsınız.

Azərbaycanda idmana da, idmançılara da diqqət göstərilir. İdmançılar dövlət tərəfindən hər zaman qayğı ilə əhatə



olunurlar və bu, təbii. Çünki idman, idmanda qələbələrimiz həm ölkəmizin beynəlxalq nüfuzunu qaldırır, eyni zamanda sağlamlıq həyat tərzi təbliğ edir və bu, hesab edirəm ki, daha vacibdir. Çünki hamımız istəyirik ki, Azərbaycan xalqı sağlam olsun, gənclər kütləvi surətdə idmanla məşğul olsunlar. İdmanın kütləviliyinin genişləndirilməsi və idmanda qələbələrin əldə edilməsi üçün dövlət idmançılara, klublara, federasiyalara həmişə böyük diqqət və qayğı göstərir. Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq.

Siz öz qələbənlə göstərirsiniz ki, əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi var-

sa, hətta bəziləri üçün ölçənməz olan nailiyyətləri əldə etməklər olar. Mən əminəm ki, Azərbaycan heç kim sizin qələbənlərinizi gözləməyirdi. Bilirəm, özünüzlə gözləyirdiniz yoxsa yox, bəlkə də artıq çempionat gədə-gədə bunu hiss etməyə başlamışsınız ki, bu mümkündür. Amma əminəm ki, mən də daxil olmaqla, Azərbaycan heç kim bu qələbəni gözləməyirdi və bu qələbənin ikiqat sevinci möhürünə bağlıdır. Yəni bu, göstərir ki, mümkündür, ən güclü rəqibləri məğlub etmək mümkündür - əgər komanda ruhu varsa, yəni də deyirəm, peşəkarlıq, vətənpərvərlik varsa.

Bilirəm ki, bir çoxlarımız ayrı-ayrı işlərlə məşğulsunuz, sözün əsl mənasında, hoves-

kar idmançılırsınız və əgər belə demək mümkündürsə, minifutbol sizin üçün bir hobbidir. Sizin qarşınızda Avropanın ən güclü komandaları vardı. Əminəm ki, o komandalara maliyyə təminatı, dəstəyi və digər üstünlükləri sizinkindən qat-qat artıq idi. Amma buna baxmayaraq, qələbə qazanmışsınız, hamımızı sevindirmisiniz və öz adlarınızı Azərbaycanın idman tarixinə yazdırmısınız.

Mən sizi bir daha təbrik edirəm və yeni uğurlar arzulayıram. Əlbəttə ki, bu uğuru təkrarlamaq çox çətin olacaq. Amma əminəm ki, komandamızın perspektivləri də çox gözəldir. Əminəm, bu qələbədən sonra gənc nəsəl - uşaqlar, yeniyetmələr bu idman növü-

nü seçəcəklər ki, sizin kimi Avropa çempionu olsunlar. Bir daha təbrik edirəm, sizə yeni qələbələr arzulayıram və təşəkkürümü bildirirəm ki, Azərbaycan xalqını bu gözəl qələbə ilə sevindirmisiniz.

Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti **Orxan MƏMMƏDOV** çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident, icazə verin, federasiyamız, bütün futbolçularımız və məşqçi heyəti adından Siza dərin təşəkkürümü bildirirəm. Bu gün bizim üçün çox şərəfli bir gündür. Çünki Siz də doğru qeyd etdiniz, futbolçularımız öz halal zəhməti ilə kuboku Sizin qarşınıza gətiriblər. Biz doğru-

Biz, demək olar ki, səhv etmədən qələbə qazandıq.

Əlbəttə, cənab Prezident, bu gün danılmaz faktıdır ki, Siz xüsusilə idmana və idmançılara böyük qayğı göstərirsiniz və onları həmişə qəbul edirsiniz. Hər oyunda qələbə qazandıqca inanırıq və düşünürük ki, bəlkə də cənab Prezident bizi qəbul edəcək. Biz Sizə çox minnətdarıq. Doğrudan da, bizim üçün çox fəxrədir bir gündür. Sizə çox təşəkkür edirik, cənab Prezident.

Prezident İlham ƏLİYEV:
- Sağ ol.

Minifutbol üzrə milli komandanın baş məşqçisi **Elşad QULİYEV** dedi:

- Cənab Prezident, Siz öz adından, komandanın adından dərin təşəkkür edirik ki, Siz bu dəyərli vaxtınızı bizə ayırmısınız. Biz də olimpiyadan gələnə əsirlənmişdik ki, bizə baxan xalqımız sevinir. Çox sağ olun, çox təşəkkür edirik.

Prezident İlham ƏLİYEV:
- Sağ ol.

Komandanın kapitanı, qapıcı **Ramil HƏSƏNZADƏ** dedi:

- Cənab Prezident, bu six iş qrafikinizdə bizə vaxt ayırdığınız üçün Sizə təşəkkürümüzlə bildiririk. İdmançılara göstərdiyiniz diqqət biz minifutbolçular da hiss edirik. Bu Avropa çempionatı ərzində kimə desəydilər ki, Azərbaycan çempion olacaq, heç kim inanmazdı. Amma biz döyüşdəki "Dəmir yumruğu" futbol meydançasında da göstərdik. İyşallah, gələcəkdə də iştirak edəcəyimiz bütün yarışlarda Vətənimizi layiqincə təmsil edəcəyik. Çox sağ olun.

Cənab Prezident, bizim Sizə hədiyyələrimiz var, icazə versəydiniz, təqdim edərdik.

Prezident İlham ƏLİYEV:
- Buyurun.

Dövlət başçısına xatirə hədiyyələri təqdim olundu. Sonda xatirə şəkli çəkilirdi.

Qəbələ rayonunun Ağdaş-Zarağan (40 km)-Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Yeddi min nəfər əhəlinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş-Zarağan (40 km)-Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.9-cu yarımböndünə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət

Agentliyinə 12,7 milyon (on iki milyon yeddi yüz min) manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2022-ci il

Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan milli yığma komandasının 2022-ci il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Minifutbol Federasiyasına 1,0 (bir) milyon manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2022-ci il

T.İ.Mirzəyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan kinematografiyasının inkişafında səmərəli fəaliyyətinə görə Tofiq İbrahim oğlu Mirzəyev "Şöhrət" ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2022-ci il

T.İ.Mirzəyevə "Xalq artisti" fəxri adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Tofiq İbrahim oğlu Mirzəyevə "Xalq artisti" fəxri adı verilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2022-ci il



Müstəqilliyimizin ilk illərində ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, cəbhədə torpaqlarımızın itirildiyi, Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımız Heydər Əliyevə müraciət etdi.

Hər kəs yaxşı anlayırdı ki, ölkədəki hərə-mərcliyi və siyasi çəkişmələri yalnız zəngin dövlətçilik təcrübəsi olan o böyük insan aradan qaldıra bilərdi. Bunun üçün Naxçıvana - Ulu Öndərin ünvanına yüz-lərlə məktub, teleqram göndərildi. Həmin müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi ümumxalq qərarı idi.

1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələn Ulu Öndər xilaskarlıq missiyasını cəsarətlə, qətiyyətlə yerinə yetirdi. Bir neçə gün sonra - iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sədrinin Sədri seçildi və beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Heydər Əliyev 1993-cü il iyunun 24-də Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Bundan sonra xalq onu ağır bəlalardan qurtaran xilas-karını 1993-cü il oktyabrın 3-də görülməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi.

Ulu Öndər Heydər Əliyevin yenedən siyasi hakimiyyətə gəlməsi Azərbaycanı ziddiyyətlər burlanmış vəziyyətdən çıxardı. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı.

Dünyada gedən siyasi proseslərə peşəkar təsir imkanları olan Heydər Əliyev Azərbaycanda zamanla səsleşən yeni iqtisadi strategiyamızın əsasını qoydu. Ölkədə qarşıdurmadan sülhə, böhrandan tərəqqiyə, ətalətdən dinamik fəaliyyətə istiqamətlənən həyat tərzini başlandı.

Ulu Öndər ölkəmizdə həm də sahibkarlığın memarı, yaradıcısı, qurucusu və dinamik inkişafının tənzimləyicisi kimi yaddaşlara əbədi həkk olunub. Özünün böyük həyat təcrübəsinə, nüfuzuna, iradəsinə, ən mürəkkəb situasiyalarda dəqiq qərarlar çıxarmaq bacarığına görə demokratik cəmiyyətə keçid mexanizmini müəyyənləşdirərək bu istiqamətdə ardıcıl və sistemli siyasət həyata keçirib. Çünki "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" - prinsipinə əsaslanan Ulu Öndərin fəaliyyətinin ən mühüm, strateji əhəmiyyətli daşınan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun iqtisadi siyasəti reallaşdırmaq, ölkə iqtisadiyyatını böhrandan qurtarıb dirçəliş, ardınca isə inkişaf yoluna çıxarmaq idi. Bu, Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın inkişaf modeli idi. Təsəddüfi deyildir ki, Azərbaycanın yeni neft strategiyası bu baxımdan atılmış ilk və həyat əhəmiyyətli addım olmuşdur.

Heydər Əliyevin xatiri nailiyyətlərindən biri də Azərbaycan dövləti və xalq qarşısında duran strateji vəzifəni - bir ictimai-iqtisadi sistemdən digərinə, yeni iflasa uğramış sosializmdən bazar iqtisadiyyatına normalarına və çoxmükiyyətliyə əsaslanan sistemə keçidi təmin etməsidir. İnzibati-amirlik və planlı iqtisadi sistem dağıldıqdan sonra yeni iqtisadi sistem qurulması, onun bazar prinsiplərinə uyğunlaşdırılması vacib idi. Bunun üçün ilk növbədə iqtisadi və hüquqi islahatlar həyata keçirilməli idi. 1994-cü ilin sentyabrında Heydər Əliyevin təşəbbüsü ilə Bakıda "Sahibkarlıq strategiyası və iqtisadi yenedənqurma" mövzusunda beynəlxalq konfransın keçirilməsi də bu məqsədə xidmət edirdi. Tədbirdə Azərbaycanda sahibkarlığın inkişaf perspektivləri geniş müzakirə olundu. Bildirildi ki, bu sahədə Qorb dövlətlərinin zəngin təcrübəsindən istifadə edilə bilər.

Xüsusi mülkiyyətə geniş meydan açılması, sənayə və xidmət müəssisələrinin özəlləşdirilməsi, aqrar islahatlar, torpağın özəzsiz olaraq kondillərə verilməsi və digər fundamental transformasiya proseslərini reallaşdırmaq kimi çətin vəziyyətlərin həllərinə Heydər Əliyev adı ilə bağlıdır. Onillik prezidentliyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar apararaq iqtisadiyyatı çökmüş ölkənin xarabalıqlarında dirçəldiyi və inkişaf etdirdiyi qüdrətli dövləti millətə bəxş etdi. Onun çoxşaxəli siyasəti ölkəyə tərəqqi və sabitlik gətirən dövlət strategiyasına çevrildi. O, bütün istehsal sahələrinin bərpası, habelə maliyyə vəziyyətinin yaxşılaşdırılması və xarici sərmayələrin cəlb olunması üzrə antiböhran proqramını işləyib hazırladı.

Həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadi inkişafın lokomotivi olan sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradılmış, dövlət tərəfindən özlə sektora hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır.

Ulu Öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi inkişafın əsasını təşkil edən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberalləşdirilməsi, dövlət-sahibkar münasibətlərinin institusionalaşdırılması ilə xarakterizə edilir. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" - deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Təsəddüfi deyil ki, Ulu Öndərin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 100-dən artıq qanun qəbul edilmiş, 700-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq olunmuşdur. Ümummilli Liderin sahibkarlarla keçirilən görüşləri, üzvləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.

Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətlərindən biri də onun yolunu davam etdirməyə, ideyalarını daha da zənginləşdirib həyata keçirməyə qadir olan cənab İlham Əliyev kimi yüksək intellektli, pragmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatı yaxşı bilən, enerjili və təşəbbüskar siyasi lider yetişdirməsidir. Heydər Əliyev inanırdı ki, İlham Əliyev xalqın öz layiqli övədlərini öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək, onun sona çatdırılması üçün hər gün yeni, daha parlaq səhifələr yazılıb. Bu illər ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədrətli inkişaf edən ikinci ölkə olmuşdur.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsinə uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını və rolunu artırmaqla sahibkarlığın inkişafına güclü tökülür.

Bu gün Azərbaycan biznes mühitinin olverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparılan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqəbatqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektoruna, xüsusilə regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülüb.



Azərbaycanda sahibkarlığın inkişafına zəmin yaratmış Milli Qurtuluş Günü

Məlum olduğu kimi, son illər Azərbaycan xalqı üçün çox əlamətdar olmuşdur. 44 günlük Vətən müharibəsində Prezident-ordu-xalq birliyi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir. Bu, növbəti Azərbaycan, eləcə də bütün türk dünyasında geniş əks-səda doğurmuşdur.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində böyük işlər görülür. İnsanların tezliklə öz yurd-yuvalarına qayıtması üçün infrastruktur layihələrinin həyata keçirilməsi, regionda sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, işğal altındakı ərazilərimizdə həyata keçirilən böyük işlər görülür. İnsanların tezliklə öz yurd-yuvalarına qayıtması üçün infrastruktur layihələrinin həyata keçirilməsi, regionda sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, işğal altındakı ərazilərimizdə həyata keçirilən böyük işlər görülür.

Prezident mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə şəxsən nəzarət edir, müxtəlif-yönlü yeni obyektlərin təməlini qoyur, hazır olan infrastruktur obyektlərini açaşını edir. Ümumilikdə Prezident təkcə ötən il Qarabağ və Şərqi Zəngəzura 32 səfər çərçivəsində 21 obyektin açılışını etmiş, 37 obyektin təməlini qoymuşdur.

Cari il aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısı bildirmişdir: "Bir daha demək istəyirəm, müharibədən dərhal sonra apardığımız siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, ikitərəfli formata böyük dövlətlərlə əlaqələrimiz real nəticələr verir, Qarabağ və Şərqi Zəngəzura baş verən inkişaf və hadisələr bu real-lıqlara gətirib çıxarıb. Biz real işlərin tərəfdarıyıq və gələcəkdə böhlənin inkişafı ilə bağlı bizim çox aydın təsəvvürümüz var və öz məqsədlərimizdən bundan sonra da çətinliklərin bütün imkanlardan istifadə edəcəyik".

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkə Prezidentinin hər bir çağırışını dəstəkləyir və bildirir ki, iqtisadi siyasətimizin istiqamətini nəzərə alaraq azad edilmiş torpaqlarda sahibkarlığın inkişafı Böyük qayıdışın daha

tez bir vaxtda həyata keçirilməsinə böyük töhfə verəcəkdir. Bu gün hər bir sahibkar dərək edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir.

Sərbəst bazar münasibətlərinə, özünü-tənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, ən başlıcası, mənavi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Elmi-texniki inqilabın məhsulu olan müasir informasiya texnologiyaları müsbət tərəfləri ilə yanaşı, insanlar arasında olan mənəvi idealları ifrat maddələşmənin mənfii təsirlərini də mürəkkəbləşdirir. Ümumiyyətlə, aparılan islahatlar, müxtəlif sahələrin əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin uğurla icra olunması Azərbaycan dünyada güclü və demokratik dövlət, nüfuzlu və etibarlı tərəfdaş kimi tanıtılmışdır.

Azərbaycanda sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilir. 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir.

Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, sahibkarlara, xüsusilə kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və digər xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir. Azərbaycan Sahibkarlar Konfederasiyası və tədbirlərinin uğurla həyata keçirilməsi istiqamətində öz imkanlarını səfərbər edərək Azərbaycan iqtisadiyyatının inkişafında

Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq inanırıq ki, Heydər Əliyevin həmişəyaşar ideyalarına sadıqlıq əməliyyatı etdirən sahibkarların dövlətimizin yaratdığı imkanlardan istifadə edərək xalqımızın rifah halının daha da yüksəlməsi, rəqəbatə davamlı istehsal potensialının artırılması üçün öhdələrinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, yaradılan olverişli şəraitdən səmərəli və düzgün istifadə edərək ölkəmizin iqtisadi qüdrətini artması üçün qüvvələrini əsirgəməyəcəklər.

Məmməd MUSAYEV,
Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

sahibkarlığın rolunun qorunub saxlanmasında və inkişaf etdirilməsində gəniyyətlə işlər aparır.

Konfederasiya hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminarlar, konfranslar keçirir və sahibkarların hüquq, vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparır.

Sahibkarlarımız da öz müəssisələrini müasir tələblərə uyğun qurmalı, ixrac bazarlarında rəqəbatqabiliyyətli məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını artırmalı, ixrac menecerləri cəlb etməlidirlər.

Sahibkarlar Konfederasiyası Azərbaycan Hökuməti və Həmkarlar Konfederasiyası ilə birlikdə sosial dialoqun bərabərhüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əhəmiyyətli sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır. Eyni zamanda konfederasiya bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına ölkədə və ölkə hüdudlarından kənar də tərəflər tapmaqda və investisiya qoyulmasında kömək edir.

Yeri gəlmişkən qeyd edək ki, ölkəmizin rəqəbatqabiliyyətli məhsullarının ixracının təşviqi məqsədilə xarici ölkələrdə Azərbaycan Ticarət evləri açılmışdır. Cari ildə də daha bir neçə Ticarət evinin fəaliyyətə başlaması üçün hazırlıq işləri görülür. Bundan əlavə, daimi fəaliyyət göstərən sığınacaq Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş olunur.

Bütün bunlar Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin yorulmaz fəaliyyətləri nəticəsində mümkün olmuşdur. Azərbaycan xalqına və dövlətinə Qurtuluş gətirmiş Heydər Əliyevin zəngin irsinə nəzər salarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının bəhrəsini hər kəs öz sahəsində hiss edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqillik illəri ərzində həyatımızın bütün sahələrində əldə olunmuş uğurlar məhz Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu səbəbdən müstəqil ölkəmizin memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədr əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim işiq saçacaq.

Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, həmin siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir. Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də bu siyasətin layiqincə davam etdirilməsinin məntiqli nəticəsidir. Torpaqlarımızın işğaldan azad olunması Qurtuluş gününün zərrə tariximizə və dövlətçiliyimizə qızıl hərfərlə yazılan növbəti böyük Zəfərdir. Bütün göstərilənləri təhlil edərək belə bir məntiqli nəticəyə gəlmək olar ki, Heydər Əliyev yolu - müstəqil Azərbaycan dövlətinin və xalqımızın əbədiyyət yoludur.

Bu gün əminliklə deyə bilərik ki, istər çağdas Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev adı müstəqil və suveren dövlətin banisi, dahi siyasətçi, misilsiz şəxsiyyət, cürs insan, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və əbədiyaşarlı hüquq qazannmış böyük vətəndaş - azərbaycanlı kimi əbədi həkk olunub, osrlər boyu qalacaq və hər zaman dərindən hörmətlə, ehtiramla anılacaqdır.

Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq inanırıq ki, Heydər Əliyevin həmişəyaşar ideyalarına sadıqlıq əməliyyatı etdirən sahibkarların dövlətimizin yaratdığı imkanlardan istifadə edərək xalqımızın rifah halının daha da yüksəlməsi, rəqəbatə davamlı istehsal potensialının artırılması üçün öhdələrinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, yaradılan olverişli şəraitdən səmərəli və düzgün istifadə edərək ölkəmizin iqtisadi qüdrətini artması üçün qüvvələrini əsirgəməyəcəklər.



Qüdrətli dövlətçilik, əbədi müstəqillik

29 il əvvəl in isti, lakin ağır, gərgin və böhranlı günləri orta və yaşlı nəslin yaxşı xatirindədir. AXC-Müsavat iqtidarının yarıtması fəaliyyəti nəticəsində faktiki olaraq dövlət idarəçiliyi sisteminin tənəzzülə uğraması, silahlı dövlətlərin başpözüq oeməlləri, respublikamızın ayrı-ayrı bölgələrində separatçılıq meyillərinin baş qaldırması Azərbaycanı uçuruma yuvarlayırdı. Hərbi-siyasi böhranın vətəndaş müharibəsinə zəmin yaratması və torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı Azərbaycanı faktiki olaraq bir dövlət kimi möhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Ümumiyyətlə, müstəqilliyimizin ilk illərində Azərbaycanca yaranmış dər in siyasi-hərbi böhranın əsas səbəbi respublikamıza qətiyyətli və xarizmatik liderin rəhbərlik etməməsi idi. Bu baxımdan 1993-cü ilin ortalarına doğru daha da dramatikləşən vəziyyət xalqımızın ölkəni bələdləndirən liderə ehtiyacın olduğunu şərtləndirirdi. Bu lider isə Heydər Əliyev idi. Təsəffüf deyil ki, hələ 1992-ci ilin noyabrında Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması, qısa zamanda on minlərlə insanın bu təşkilatın sıralarına qoşulması göstərir ki, xalqımız özünün aydın gələcəyini və nicat yolunu məhv Ulu Öndərin siyasi hakimiyyətə gəlişində görür.

Bu mənada 1993-cü ilin iyununda Gəncədə baş vermiş qardeş qırğınından sonra xalqın təkəid və tələblə Heydər Əliyevi Bakıya çağırması Azərbaycan dövlətçiliyinin yaşaması, kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi. Ölkəni ancaq Heydər Əliyev dühasının xilas edəcəyini bütün Azərbaycan xalqı qəlbən inanırdı. Heydər Əliyev ünvanlanan çoxsaylı müraciətlər isə iztirablara məruz qalmış vətəndaşlarımızın vəziyyətdə yeganə çıxış yolu idi. Həmin günlərdə Ulu Öndər Heydər Əliyev də çox yaxşı bildirdi ki, Azərbaycanı zərbə altında qoyan bu proseslərə müdaxilə etməsə, xilaskarlıq missiyası öz üzərinə götürməsə, dövlətçiliyimiz tamamilə ölənd gedər. Heydər Əliyev şəxsiyyətinin uralığı həmdə o idi ki, AXC-Müsavat eütüllüyünün ona qarşı davamlı şəkildə törətdiyi təxribatlarla rəğmən öz xalqına yardıma, dövləti xilas etməyə tələsdi.

1993-cü il iyunun ayının 9-da Heydər Əliyevin Bakıya gəlməsi ictimaiyyətin bütün təbəqələri tərəfindən sevinclə qarşılandı. Artıq həmin gündən ölkədə siyasi-ictimai ovqat tamamilə dəyişmişdi. Heydər Əliyevin gəlişi ilə hər bir vətəndaşın dər in narahatlığı nikbin əhvali-ruhiyyə ilə əvəz olunmuşdu. Həmin günlərdə Gəncəyə səfər edən, baş verən hadisələrlə yerində tanışıq Ulu Öndərin müdrikliyi qardeş qırğının yeni müstəviyə keçməsinin, vətəndaş müharibəsinin qarşısını aldı.

Bakıya gəldikdən 6 gün sonra, 1993-cü il iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə müasir dövlətçilik və müstəqillik tariximizin ən böyük siyasi hadisəsi oldu. Ona görə ki, Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanın xilasını, xalqımızın qurtuluşunu demək idi. Ümumiyyətlə, 1993-cü ilin gərgin hərbi-siyasi hadisələri fonunda yüksək vəzifəni daşımaq, mühüm missiyaları öz üzərinə götürmək böyük risk, qətiyyət və hünər tələb edirdi. Bu gün dönüb geriye boylandıqda, 29 il əvvəl baş verənləri təhlil süzgəcindən keçirəndə bir daha əmin oluruq ki, yalnız Heydər Əliyev kimi nəhəng şəxsiyyətlər öz çiyinlərini bu cür ağır məsuliyyətin altına verə bilirdilər.

Bütövlükdə 1993-cü ilin iyun ayında baş verənləri nəzərdən keçirdikdə görürük ki, Ulu Öndərin tarixi missiyası öz mühüm amilə söykənirdi: xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin öz xalqına, Vətəninə sonsuz və təmənnəsiz sevgisi. Məhz bu üç amil birlikdə xalqımızın və dövlətimizin qurtuluşunun təməlini təşkil etdi. Bütün bunların notəsi kimi Heydər Əliyev dühəsi Azərbaycanı dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən və parçalanmaqdan xilas etdi. Heydər Əliyev şəxsiyyətinin uralığı və əzəməti tarixin onun öhdəsinə buraxdığı tələyüklü məsələnin həllini təmin etmək qüdrətini nümayiş etdirdi və Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərafəti məhz ona qismət oldu.

Azərbaycanı xilas edən, müstəqilliyimizi yaşadan Heydər Əliyev müasir dövlətçiliyimizin əsaslarını yaratdı, respublikamızı inkişaf yoluna çıxardı. Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə yüksələn, inkişaf edən Azərbaycan isə bu gün özünün möhtəşəm uğurları ilə dünyaya səs salır. 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunması məhz bu inkişafın, möhtəşəm İlham Əliyev qətiyyətli siyasətinin notəsi idi.

Bütün uğurlarımız həmdə o 1993-cü ildə vətənimizi xilas edən Heydər Əliyevin əbədiyaşar ideyalarının layiqincə davam etdirilməsinin notəsidir. Bu ideyaların həyata vəsiqə alması Azərbaycan dövlətçiliyinin dəyərli bələdləndirən, müstəqilliyimizi əbədi və sarsılmaz edib. Qarşıda isə bizi yeni və möhtəşəm nailiyyətlər gözləyir.

Cavid OSMANOV,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü



Azərbaycanın xilas gününü

Azərbaycan dövlətçiliyinin xilas günü kimi tarixə yazılan 15 İyun Milli Qurtuluş Günüü xalqımız böyük ehtiramla qeyd edir. Hər bir tarixi gün, bayram keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur, onun mahiyyətini daha dərindən dərk etməyə çağırışlar edir, qarşıda hədəflərini müəyyənləşdirilməsində stimullaşdırıcı amil rolunu oynayır.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Qeyd edək ki, XX əsrin əvvəllərində müsəlman Şərqi il demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşasa da, xalqımızın azadlığı, müstəqillik arzusunun söndürmədi, əksinə, daha da əlverişli oldu. Azərbaycan XX əsrin sonunda yenidən öz müstəqilliyinə qovuşdu. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarının quluna çevrilməsi ölkəni çətin durum qarşısında qoydu. Bu ünsürlərin əməlləri nəticəsində Azərbaycanın uçurumun bir addımına yaxınlaşmışdı. Ölkəmiz müstəqilliyini itirmək, parçalanmaq, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. 1992-ci ildə hakimiyyəti ələ keçirən AXC-Müsavat eütüllüyünün yarıtması siyasəti xalqın səbir kasasını doldurmuşdu. Digər tərəfdən həmin dövrdə Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı şəxslərin maraqlarının müdafiəsinə çevrilməsi acı reallıq idi. Bir sözlə, Azərbaycan "olum ya ölüm!" dilemması qarşısında qalmışdı. Belə çətin vəziyyətdə xalq ayağa qalxaraq öz xilaskarını axtardı, zəngin dövlətçilik təcrübəsinə malik, Vətəninin, torpağının canından artıq sevən, ən çətin anlarda xalqın yanında olan Ümummilli Lider Heydər Əliyevə üz tutdu. Ulu Öndərin xalqın təkəidli tələbi ilə 9 İyun 1993-cü ildə Bakıya gəlişi bugünkü uğurlarımızın başlanğıcı oldu. Ümummilli Lider İyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi yazıldı.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətindir" tezi müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar fonunda özünün aydın ifadəsini tapdı. Vətəninin, xalqın canından artıq sevən Ulu

lüksizliyinin təminatçısına çevirdi. Bunlarla yanaşı, regional əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gerçəkləşdi. Artıq bu silsilənin davamı olaraq 2017-ci ildə "Yeni əsrin müqaviləsi" imzalandı, 2018-ci ildə "Cənub qaz dəhlizi"nin rəsmi açılışı oldu, həmin ilin iyun ayında əsas seqmentlərdən olan TANAP və 2020-ci il dekabr ayının 31-də TAP istifadəyə verildi. Bununla da "Cənub qaz dəhlizi" layihəsi tam şəkildə başa çatdırıldı.

Azərbaycanda demokratik təsisatların inkişafı istiqamətində mühüm addımlar atıldı. 1995-ci il 12 noyabrda Konstitusiyamız qəbul olundu. Demokratik yanın vacib atributları olan insan hüquqlarının qorunması, azad mətbuatın formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri tədbirlər görüldü və uğurlu notələrə bugünkü reallıqlarımızda özünü aydın mənəzəsini yaradır. Bu baxımdan ki, 1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanın hər bir sahədə uğurlu inkişafına geniş şərait yaradır.

Ümummilli Lider düşünilməş və məqsədyönlü siyasəti ilə Azərbaycanın otfında yaradılan informasiya blokadasını yarıdı. Ulu Öndər Heydər Əliyev xarici ölkələrə elə bir səfəri yox idi ki, artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsindən bəhs olunmasın, mahiyyəti faktlar əsasında dünya ictimaiyyətinə çatdırılmasın. Bir mühüm məqamı da qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyev diasporu bir dövlətin xaricdə varlığı kimi önə çəkərək diasporu quruculuğunu dövlət siyasətinin əsas tərkib hissəsinə çevirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal - Azərbaycanlıq ideologiyası əsasında birliyi, həmrəyliyi növbəti uğurlarımızda öz sözünü dedi.

Ümummilli Lider sülh danışıqlarını cəsərtəli aparmaq üçün güclü, qüdrətli ordunun olmasını qarşıya mühüm vəziyyət kimi qoydu və bu istiqamətdə mühüm addımlar atıldı. O zaman yaradılan möhkəm təməl Azərbaycan Ordusunun hazırda dünyanın ən güclü 50 ordusu sırasına qoşulmasına, 44 günlük Vətən müharibəsində tarix yazmasına yol açdı.

Dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən günlərlə, aylarla danışıq olar. Onun fəaliyyətinin hər bir sahəsi bir tədqiqat mövzusu, Ulu Öndərin fəaliyyətini özündə ehtiva edən neçə-neçə kitablar çap olunub. Hər bir yeni nəşr gələcək nəsillərin Ümummilli Liderin irsinin öyrənilməsində zəngin mənbə rolunu oynayacaq.

Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən hazırda sıralarında 800 minə yaxın üzvü birlişdirən, milyonların partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. YAP-ın yaradılması da Azərbaycanın həyatında dönüş nöqtəsidir. Yeni Azərbaycan Partiyası xalqın istəyi, zamanın tələbi əsasında yaradılaraq etdiyi bu 30 ildə sözlə əməl birliyini, monolitliyini qoruyaraq Azərbaycanın davamlı inkişafına, yeni-yeni hədəflərinin reallaşdırılmasına öz töhfələrini verir. Ümummilli Liderin 1993-cü ildə xalqın təkəidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizlə yanaşı, Yeni Azərbaycan Partiyasının həyatında da yeni inkişaf mərhələsinin əsasını qoydu. Son 18 ildən artıq dövrdə YAP Heydər Əliyev siyasətinin müdrik davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, yeni təşəbbüslər, qəbul etdiyi qərarları ilə milyonların sevgisinə və rəğbətini qazanır.

2003-cü ildən başlanan yol və əldə edilən uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir. Ümummilli Lider 2003-cü ildə Azərbaycanın gələcək inkişafı üçün inamın və etimadın növbəti ünvanını göstərərək özünün sona çatdırma bildiyi işlərin, layihələrin uğurlu icrasını təmin etdi. Dövlət başçısı cənab İlham Əliyev ilk gündən Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsini vacibliyini bildirdi və bunu əməli fəaliyyətdə təsdiqləyir.

Milli Qurtuluş Günü başlanan yol xalqımız tarixi Zəfər gününü qədər aparır. Bu Qələbə cənab İlham Əliyevin prezidentliyinin 17 ilinin məhz torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işlərinə həsr olunmuş cənab Qarabağımızda artıq

yni həyat başlayıb. Mədəniyyət paytaxtımız Şuşa hər gün bir mühüm tədbirə evsahibliyi edir. Dünya azərbaycanlılarını bir araya gətirən Şuşa onlara bu tarixi şəhərimizin reallıqlarını görmək imkanı qazandırdı. Qarabağın döyünən ürəyi Şuşada, Cıdır düzündə 29 ildən sonra Novruz tonqallarının əlverişli olmaları, "Xarıbülbül" Musiqi Festivalının və Vaqif Poesiya Gününlərinin onənsinin bərpası, bu məkəndan muğamlarımızın səslənməsi, birliyimizin, həmrəyliyimizin sayəsində Şuşamızın diplomatik mərkəzə çevrilməsi Azərbaycanın xarici siyasət uğurlarına öz töhfələrini verməsi və sıralamaqla bitib-tükənməyən digər uğurlarımız Milli Qurtuluşun real notələrindədir.

Ötən il ilk dəfə olaraq Milli Qurtuluş Günüü Zəfər ruhunda azad Şuşamızda qeyd etdik. Dost, qardeş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Qarabağımıza ilk səfər edən dövlət başçısı oldu. Məhz Milli Qurtuluş Günüü Azərbaycan-Türkiyə dostluğunun, qardeşliyin, mütəfəqqiliyin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanması dünyaya ünvanlanmış mesaj oldu. Şuşada qoşa dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyinin təqdimatı kimi dəyərləndirildi. Bir daha sübut olundu ki, Azərbaycan və Türkiyə hər zaman bir yerdədirlər.

Milli Qurtuluş Günüü yaradan, Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan Ulu Öndər Heydər Əliyev daim xalqımızın qəlbində yaşayacaq. Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, onun müzəffər davamçısı cənab İlham Əliyev torpaqlarımızın xilaskarı kimi yazdı. Azərbaycan xalqı əbəd yərə beynəlxalq qurumların hesabatlarında ən xoşbəxt xalqlar arasında qərarlaşmayıb. Milli Qurtuluşdan başlanan inkişaf yolu ölkəmizə bundan sonra da möhtəşəm uğurlar qazandıracaq. Azərbaycanın liderliyini təmin edəcək.

Yeniləmə, möğrur, tarixinə sahib çıxan Azərbaycan xalqı, Zəfər sevinclili Milli Qurtuluş Günüü mübarək! Bu tarixi günün hazırda bütün bölgələrdə, o cümlədən azad Qarabağda, Şuşada qeyd olunmasını yaratdığı hissləri sözlə ifadə etmək mümkün deyil. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vaxtilə əminliklə qeyd etdiyi "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inamın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tok Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınısı yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o liti suyu. Biz onları yaşaya bilmərik!" fikirlərinin davamı olaraq Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin fəxr və qürur hissi ilə "Gözün aydın, Azərbaycan! Gözün aydın, Azərbaycan xalqı! Zəfəriniz mübarək!" deyirik. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmısaydı, bu gün belə möhtəşəm uğurlardan bəhs etməyimiz xəyal olardı.

Qısa təhlil əsasında tariximizə Milli Qurtuluş Günüü kimi yazılan 15 İyun 1993-cü ildən bizləri ayıran 29 illik zamanın Azərbaycanın həyatında hansı möhtəşəm uğurlara yadda qaldığını görürük. Bu gün böyük fəxr və qürur hissi ilə "Gözün aydın, Azərbaycan! Gözün aydın, Azərbaycan xalqı! Zəfəriniz mübarək!" deyirik. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmısaydı, bu gün belə möhtəşəm uğurlardan bəhs etməyimiz xəyal olardı. Azərbaycan adlı dövlətin varlığını danışımaq mümkündür. Dahi şəxsiyyət qayıdışı ilə Azərbaycanı yenidən qurdu. İldən-ildə güclənən, qüdrətlənən dövlətimiz daim dəyişməz mövqeyini ən yüksək tribunallardan bəyan etdi, ərazi bütövlüyümüzün danışıqlar mövzusu olmadığını bildirdi. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi sayəsində yazılan Zəfər tarixi fonunda bütün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın uğurlu bayrağı dalğalanır. 28 il yurd həsrəti, torpaq sevgisi ilə yaşayan xalqımız üçün bundan böyük xoşbəxtlik ola bilməz. 30 ilə yaxın düşmən tapdağı altında qalan həmin ərazilərimiz bu gün tarixi sahiblərinə qovuşduqları üçün sevinclidir, qürurludur. Mənfur düşməndən təmizlənməmiş cənab Qarabağımızda artıq

Elmaddin QULIYEV,
Yeni Azərbaycan Partiyası
Mərkəzi Aparatının
İnformasiya texnologiyaları və
ictimaiyyətlə əlaqələr şöbəsinin
müdiri



Şuşa Bəyannaməsi - böyük hədəflərə doğru yolun başlanğıcı

Bir il öncə - 2021-ci ilin 15 iyununda iki qardaş ölkənin dövlət rəhbərləri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Şuşada müttəfiqlik münasibətləri haqqında Bəyannaməyi imza etdilər. 29 il əvvəl Ulu Öndər Heydər Əliyevin xalqı təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq dövlətimizi zamanın ağır tələtlərindən xilas etdiyi bu tarixi gün ikiqat əlamətdarlıq qazandı.

Bölgə üçün mühüm əhəmiyyət daşıyan bəyannamənin imzalandığı o anlar, demək olar ki, bütün dünyanın nəzərləri Şuşada idi. Beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, hərbi əməliyyatları uğurla başa çatdıran, "dəmir yumruq"la düşmənin başını əzən, işğalçı ölkənin ordusunu sıradan çıxaran Azərbaycan dövləti bu dəfə döyüşləri eyni qalibiyyətlə diplomatik sənəklərdə davam etdirir, şanlı qələbəmizi daha da möhkəmləndirir, havadarlarının dəstəyi ilə əsrilərlə başımızın beləsinə çevrilmiş ermənilərin bir daha bizim torpaqlara baxmağa belə cəsarət etməməsi üçün tarixi-siyasi, diplomatik zəmin hazırlayır.

"Bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır", - deyən Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş ölkə arasındakı münasibətlərin daha geniş strateji səviyyəyə yüksəldiyini, bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlıq olduğunu xüsusən vurğuladı. Hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa səslədi.

Bu, böyük bir tarixi nailiyyət idi! Azərbaycan və Türkiyə liderlərinin ölkəmizin Vətən müharibəsindəki Zəfərindən sonra regionda yaranmış yeni tarixi reallığa atdıqları möhtəşəm imzalar idi!

Strateji müttəfiqlik münasibətlərində yeni səhifə

Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, davamlı inkişafa böyük bir yolun göründüyü Şuşa Bəyannaməsi, əslində, bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsi əməkdaşlıq təşviq etməyə çağırırdı.

11 fevral 2022-ci il tarixdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin təsdiqinə dair qanun" rəffikasiya edildi. 2022-ci il fevralın 12-də isə Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanunu imzaladı. Bununla da Azərbaycan və Türkiyə tarixi üçün böyük

əhəmiyyətə malik Şuşa Bəyannaməsi qüvvəyə mindi.

Dövlətimizin başçısı fevralın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə göndərdiyi məktubda bu məsələyə də toxunaraq tarixi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsinin təsdiq edilməsi ilə bağlı məmnunluğunu ifadə etmişdir: "Bu sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərində yeni səhifə açır, regionda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verir. Biz qardaş Türkiyə ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımızı və sərəncamı fəaliyyətimizi bundan sonra da birgə səylərlə genişləndirmək və şaxələndirmək əzmindəyik".

Sənədin əsas məzmununa qısaca nəzər salaq: Şuşa Bəyannaməsində Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətində verdiyi töhfənin regionda sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığı vurğulanır.

Azərbaycan və Türkiyənin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən etdiyi göstərilir, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyi qeyd edilir, bu istiqamətdə Azərbaycan ilə Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyəti vurğulanır.

Eyni zamanda Şuşa Bəyannaməsində tərəflərin öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirdikləri bildirilir. Sənəddə belə bir müddəa da öz əksini tapır ki, tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsində, eləcə də münaqişələrin və regional və global təhlükəsizlik, sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.

Təhdidlərə qarşı çiyin-çiyinə

Aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və dəstək nümayiş etdirilməklə yaxın və ya üst-üstə düşən mövqelərdən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, BMT, ATƏT, Avropa Şurası, Türkdillər Dövlətlərinin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstəyin göstərilməsi də Şuşa Bəyannaməsinin məzmununa daxildir.

Sənəddə diqqəti cəlb edən vacib məqamlardan biri də hərbi sahədə əməkdaşlıq və müttəfiqlikə bağlıdır. Bəyannamədə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə Azərbaycan və Türkiyə bir-birini qoruyacaqlar: "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən ediləcək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar verəcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilməsi fəaliyyəti təşkil olunacaqdır".

İqtisadi-neqliyyat məsələləri, xüsusilə qədim türk torpağı Zəngəzur dəhlizinin adını çəkilməsi sənəddə tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Həmçinin bəyannamədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, enerji-kommunikasiya layihələrindən, regionun tranzit-logistika imkanlarından istifadə, informasiya müharibəsində birgə fəaliyyət və s. məsələlər də bəyannamənin önəmli detallarındandır.

Milli Qurtuluş Gününa daha bir tarixi dəyər

Bəyannamənin özəli-əbədi yurdumuz Şuşa şəhərində imzalanması ilə yanaşı, onun tarixi günə bağlı iki əlamət

dar məqamı da var. Bunlardan birincisi sənədə iyunun 15-də imza atılmasıdır. Həmin gün Azərbaycan Milli Qurtuluş Günüdür. Müstəqilliyin ilk illərində respublikanın ağır xarici və daxili təhdidlərlə üzlənən, bütün maraqlı tərəfləri əməkdaşlığa, sülhə, qarşılıqlı faydalar qazanmağa çağıran, mövcud imkanları hamının üzünə açan möhtəşəm Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətidir.

Qars müqaviləsinin 100-cü ildönümündə

Şuşa Bəyannaməsinin imzalanması tarixi ilə bağlı ikinci önəmli məqam bu sənədə tarixi Qars müqaviləsinin 100-cü ildönümündə imza atılmasıdır. Qars müqaviləsi Qarabağ, Zəngəzur üçün çox vacib əhəmiyyət daşıyır. Bir əsr əvvəl Qars müqaviləsi bölgədə baş verən gərgin siyasi proseslər zəminində imzalanmışdı. Onda da dünyanın böyük dövlətləri bölgədə öz maraqlarını təmin etməyə çalışırdılar. Tarix yenə də təkrar olunur. İndi də beynəlxalq güclər region uğrunda açığizli mübarizə aparır. Bir əvvəlki mənzərədən mühüm fərqsə budur ki, indi bölgədə əsas qaydaları dikte edən Azərbaycan və Türkiyədir.

Artıq kimsənin əsrlər əvvəl olduğu kimi, bizim başımız üzərindən bölgənin taleyinə qərar vermək imkan yoxdur. Əksinə, indi regionun bu gününə də, gələcəyinə də müəyyən edən, bütün maraqlı tərəfləri əməkdaşlığa, sülhə, qarşılıqlı faydalar qazanmağa çağıran, mövcud imkanları hamının üzünə açan möhtəşəm Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətidir.

Həm Azərbaycan, həm də Türkiyə Şuşa Bəyannaməsində irəli sürülən müddəalara sadiqlərdir. Cənubi Qafqazda yaranmış yeni reallığı bu iki qardaş ölkə birgə formalaşdırır və bütün dünyanı onu qəbul edir. Çünki bölgədə təhlükəsizliyə, inkişafa, insanların rifahına xidmət edən bir siyasətin, bu reallığın alternativləri yoxdur. Daha doğrusu, alternativlər var, amma həmin alternativlər insanları yeni faciələrə, münaqişələrə, mərhumiyyətlərə sürükləyən, üz-üzə qoyan, sülhü deyil, düşmənçiliyi, kin-küdurəti alovlandıraraq, cəmiyyətləri inkişafdan geri atan yollardır. Azərbaycan və Türkiyə müttəfiqliyi bu yolların yanlışlığını Cənubi Qafqazda həqiqətən sülh və rifah, insanların xoşbəxtliyini istəyən hər kəsə göstərir. Həm Şuşa Bəyannaməsinin imzalanması qədəf atılan strateji addımlarla, həm də bu bəyannamənin imzalanmasından sonra həyata keçirilən birgə tədbirlərlə yeni regional geosiyasi konfigurasiya qurur. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfigurasiyaların yenidən işlənilməsi, dizayn edilməsi və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında idarə olunub yönəldiləcəkdir yeni regional düzünün ilkin mənzərəsidir.

Qardaş dəstəyi ilə abad olan yurdlar

Azərbaycan və Türkiyə bu mənzərəni qonşuları təhdid etməklə, onların maraqlarına toxunmaqla, dağıntılarla, inkişaf yollarını qapamaqla deyil, əksinə, geniş bir əməkdaşlıq ortamı yaratmaqla, hər kəsi işbirliyinə dəvət etməklə, inkişaf üçün yeni üfüqlər açmaq, abadlıqla, quruculuqla formalaşdırır.

Azərbaycanla Türkiyə arasında əlaqələrin belə bir səviyyədə inkişafı təkə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu birlik bölgədə ən əsas təhlükəsizliyin qaranıdır. Birgə reallaşdırılan enerji və neqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çətinləşən əməkdaşlığa geniş imkanlar açır.

Qardaş Türkiyə 44 günlük Vətən savaşında olduğu kimi, bu gün işğaldan azad edilmiş yurdlarımızda aparılan genişmiqyaslı quruculuq-bərpa layihələrində də Azərbaycanın yanındadır. Bu proseslərdə fəal iştirak edir, qardaş dəstəyini əsirgəmir.

Ərazilərimiz azad edildikdən sonra bərpa və quruculuq işlərinə start verildiyi ilk günlərdən Azərbaycan Prezidenti İlham Əliyev bu layihələrdə yaxından iştirak üçün bütün dost ölkələrə çağırış etmişdi. Bu məsələdə də səsimizə səs verən ilk ölkə möhtəşəm Azərbaycan Respublikası oldu. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolunu Türkiyə şirkətləri oynayır. Ötən ilin oktyabrında istifadəyə verilən, Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli

Beynəlxalq Hava Limanının inşası iki qardaş ölkənin mütəxəssislərinin birgə səyləri nəticəsində həyata keçirildi. Hava limanının açılışında Azərbaycan və Türkiyə prezidentləri bu tədbirdəki iştirakları, möhtəşəm çıxışları ilə ölkələrimizin birlik-bərabərlik tarixində yeni səhifə açdılar.

Atalar mirası

14 may 2022-ci ildə Rızə Artvin Hava Limanının açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin fəxri qonaq kimi iştirakı hom ölkələrimiz arasındakı qardaşlıq və birlik münasibətlərinin inkişafı, iki ölkənin müttəfiqlik münasibətlərini sənədləşdirən Şuşa Bəyannaməsinə sadiqliyini parlaq təcəssümü oldu, həm də Azərbaycan-Türkiyə arasında bütün sahələr üzrə - siyasi, iqtisadi, ticari, mədəni və digər əlaqələrin inkişafına dəlalat edən, ölkələrimizə yeni uğurlar vəd edən möhtəşəm tədbir kimi tarixə yazıldı, əbədi birliymizi göstərdi. Hava limanının açılışında Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi: "Biz həm dostuq, həm qardaşlıq, həm də artıq rəsmən bəzə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyəti sadıqlıq".

Bu sadiqlik nümunəsi 26-29 may 2022-ci il tarixlərdə Azərbaycanın evsahibliyi ilə ilk dəfə ölkəmizdə keçirilən "TEKNOFEST - Azərbaycan" Aerokosmik və Texnologiya Festivalında da nümayiş etdirilərək əlamətdar hadisə kimi tarixə yazıldı. Dörd gün da-

vam edən festival ən yüksək səviyyədə keçdi. 200 mindən çox ziyarətçi, o cümlədən 33 ölkədən 500-ə yaxın əcnəbi tədbirdə iştirak etdi. Azərbaycan və Türkiyə prezidentləri bu tədbirdəki iştirakları, möhtəşəm çıxışları ilə ölkələrimizin birlik-bərabərlik tarixində yeni səhifə açdılar.

Azərbaycan Prezidenti İlham Əliyevin festivalın ölkəmizdə keçirilməsinə verdiyi böyük dəstək, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "TEKNOFEST - Azərbaycan"da ən yüksək səviyyədə iştirakı bu tədbirin ölkələrimiz üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərdi. Bu da sərbəzsiz deyil. Mələmdür ki, hazırda bütün dünyada IV sənəyə inqilabı baş verir. Dünya yeni çağırışlarla üz-üzədir. Bütün bunlar texnoloji cəmiyyətin qurulmasına tələbini aktuallaşdırır. İnnovativ inkişaf yolunu tutmuş Azərbaycanın belə bir tədbirə evsahibliyi etməsi, Türkiyə ilə müştərk bu cür maraqlı tədbirin təşkilatçılığına, qardaş ölkələrə elm-texnologiyalar sahəsində də çiyin-çiyindədir, bərabərdir, inkişaf proseslərinə öncüllük əzmindədir.

Festivaldakı çıxışlarında Azərbaycan və Türkiyə prezidentləri xüsusilə gənc nəsəlxat etdilər. Onlar gəncləri texnoloji çağla ayaqlaşmağa, dövrün müasir bilik və bacarıqlarına yiyələnməyə çağırırdılar. Əmin olduqlarını bildirdilər ki, Azərbaycan və Türkiyə gəncliyi iki ölkənin liderlərinin nail olduğu birlik işində tarixi nailiyyətləri daha da genişləndirəcək, birliyin gücü ilə XXI əsrə öz parlaq imzasını qoyacaq.

İradə ƏLİYEVƏ,
"Azərbaycan"

SOCAR
SOCAR PETROLEUM QSC

xalqımızı
Milli Qurtuluş Günü

*münasibətilə təbrik edir,
sülh, əmin-amanlıq,
xoş gələcək arzulayır*

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Şuşa şəhərindən paylaşım edib



Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri və qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım Şuşa şəhərindən paylaşım edib.

AZƏRTAC xəbər verir ki, B. Yıldırım Cıdır düzündən etdiyi paylaşımında "Şuşa Bəyannaməsinin ildönümü ilə əlaqədar Qarabağın incisi Şuşadayıq" sözlərini qeyd edib.



B. Yıldırım həmçinin Yeni Azərbaycan Partiyasının sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, kənd təsərrüfatı naziri İnam Kərimov, eləcə də qardaş ölkələrimizin dövlət və hökumət qurumlarının rəsmi şəxslərinin iştirakı ilə Şuşa şəhərinin görməli yerləri ilə tanışlığını əks etdirən fotolar da paylaşdı.

"SOCAR Türkiyə"də görüş keçirilib

Türkiyəyə səfər çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə "SOCAR Türkiyə"də görüş keçirilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə "SOCAR Türkiyə" tərəfindən 2021-ci ildə görülmüş işlər, cari ildə qarşıda duran məsələlər və hədəflərin həyata keçirilməsi istiqamətində atılan addımlara dair təqdimat edildi. Həmçinin SOCAR-ın Türkiyədəki layihələri və onların perspektivləri ilə bağlı müzakirələr aparıldı.

Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "SOCAR Türkiyə"nin törəmə müəssisəsi olan STAR neft emalı



zavodunun Dünya İqtisadi Forumunun qabaqcıl istehsal müəssisələrini özündə birləşdirən "Global Lighthouse" şəbəkəsinə daxil edilməsinin və dünyada bu mükafatı alan ilk neft emalı zavodu olmasının əhəmiyyətindən bəhs edib.

Mikayıl Cabbarov SOCAR-ın qardaş Türkiyə iqtisadiyyatının inkişafına mühüm töhfə verdiyini məmnunluqla vurğulayıb və Türkiyə İxracatçıları Məclisinin "2021-ci il ixracat çempionları" nominasiyasında "SOCAR Türkiyə"nin 8-ci yeri layiq görülme-

sinin böyük uğur olduğunu qeyd edib.

Həmçinin görüşdə iştirak edən SOCAR-ın birinci vitse-prezidenti, SOCAR prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf SOCAR-ın dünyada mövcud çağırışları daim diqqətə saxladığını və öz müəssisələrində təmiz və rəqəmsal enerji texnologiyalarının tətbiqinə üstünlük verdiyini bildirdi.

Rövşən Nəcəf SOCAR-ın enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi strateji təşəbbüslərindən bəhs edərək, "SOCAR Türkiyə"nin rəqəmsallaşma sahəsində əldə etdiyi uğurların bu stratejiyanın əsas tərkib hissəsi olduğunu vurğulayıb.

Sonra nümayəndə heyəti "SOCAR Türkiyə"nin ofisində Azərbaycanın neft salnaməsindən bəhs edən muzeydə olub.

Azərbaycanın baş prokuroru ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini ilə görüşüb



İyunun 14-də Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara MakDonald və ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer ilə görüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Kamran Əliyev Azərbaycan ilə ABŞ arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, iki ölkənin dövlət qurumları arasında əməkdaşlıqdan danışdı.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğunu məmnuniyyətlə vurğulayan baş prokuror bu sahədə dövlətlərimizin başçılar İlham Əliyev və Co Baydenin misilsiz xidmətlərini qeyd edib.

Söhbət zamanı beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahəsində Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə dövlətimizin göstərdiyi səylər, həmçinin korupsiyaya qarşı ölkəmizdə həyata keçirilən institusional və cinayət təqibi tədbirləri qeyd edildi. Həmçinin insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi, müxtəlif cinayətkarlığın digər ağır formaları, həmçinin mişəft zərərliyi ilə mübarizə sahəsində beynəlxalq qurumlarla, o cümlədən digər ölkələrin müvafiq qurumları

Azərbaycanın və İrənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair müzakirələr aparıldı



Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev iyunun 14-də İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən islahatlar, müasir normativ-hüquqi bazanın yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Söhbət zamanı həmçinin qədim tarixi, mədəni, dini münasibətlərə malik Azərbaycan-İran əlaqələrinin bu gün də müsbət dinamika ilə inkişaf etdiyini qeyd olunub.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir Seyid Abbas Musəvi ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla əlaqələrin əhəmiyyətini və iki ölkə arasında münasibətlərin bütün sahələrdə dinamik inkişaf etdiyini bildirdi.

Səfir ölkələrimizin hüquq-mühafizə orqanları arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə tərəflər arasında cinayətkarlığın müxtəlif təzahürələrinə, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliliyinin artırılması, habelə mövcud münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə ikitərəfli səfərlərin təşkil edilməsi ətrafında səmərəli müzakirələr keçirilib. Cinayətkarlıqla mübarizə sahəsində Azərbaycanın və İrənin hüquq-mühafizə orqanlarının səylərini məqsədyönlü şəkildə əlaqələndirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparıldı.

QMİ: "Məhiyyətində bəşəri dəyərlər duran dinimizin adından tənqidatlar üçün sui-istifadə olunması yolverilməzdir"

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayıb. QMİ-nin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda deyilir:

"Azərbaycan dini-mənəvi dəyərlərinə dərin ehtiramı, dinlərarası anlaşma və mehriban qardaşlıq mühitinin hökm sürməsi ilə tanınan dünyəvi, hüquqi-demokratik dövlətdir. Ölkə Konstitusiyasına görə, bütün dinlər bərabər hüquqlara malikdir. Ateizm ideologiyasından qurtulmuş müstəqil Azərbaycanda milli-mənəvi dəyərlərimizin əsasında duran İslam dininə dövlət səviyyəsində xüsusi ehtiramlı münasibət bərqərar olmuşdur. Sovetlər dövründə 17 məscidi olan Azərbaycanda müstəqillik dövründə 2000-dən çox məscid, təqribən bu sayda imam dövlətin maddi dəstək və yardımı ilə fəaliyyət göstərir. Bütün ölkə boyunca, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə bərpa edilən və yenidən qurulan dini-mənəvi abidələrimiz, bütün dinlərə məxsus ibadət məkanları dövlətin ali diqqətinin təzahürüdür. Dövlət səviyyəsində həyata keçirilən bu işlərin şahidi bütün dünya ictimaiyyətidir. Həqiqət göz önündədir. Müqəddəs Kitabımız Quranı-Kərimdə buyrulmuşdur ki: "Yaxşı işlər görünlü Allah, Onun Peyğəmbəri və möminlər əməllərini görənlər" (Tövbə, 105).

İslam dəyərlərinin ümumbəşəri əhəmiyyətinə önəm verən, müqəddəs dinimizin sülhsevər məhiyyətinin dünya miqyasında təbliği və müdafiəsi istiqamətində əməli səylər göstərən dövlətimizin başçısı İlham Əliyev Azərbaycanda "Multikulturalizm ili", ardınca "İslam Həmrəyliyi ili" elan etməklə, öz müdrik qərarları və müəllif olduğu "Bakı Prosesi" ilə dünya miqyasında dinlərarası dialoq, sivilizasiyalararası əməkdaşlıq işinə böyük töhfələr verməkdədir. Azərbaycan dövlətinin dünyanı istənilən nöqtədə İslamın müqəddəs məkanlarına, rəmz və şəxsiyyətlərinə qarşı hər hansı hörmətsizliyə, etnik, dini qarşıdurmalara yol açan nifrət çağırışlarına hər zaman qətiyyətli etiraz səsinə ucaldır. Azərbaycanın dövlət rəhbəri islamofobiya meyillərinə qarşı öz qətiyyətli mövqeyini beynəlxalq aləmdə ən xita-bət kürsülərində - BMT-də və nüfuzlu qlobal forumlarda səsləndirir, öz ardıcıl əməlləri, səyləri ilə dini-mənəvi dəyərlərinə ehtiramını xalqımıza və dünya ictimaiyyətinə nümayiş etdirir. Yüz illərdir ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadığı Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir, milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, etnik-dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Multikultural birləşmə təcrübəmiz dünyada nümunəvi model olaraq təqdir edilir. İslam dünyasının müdrik dövlətlərindən biri kimi tanınan, öz milli, dini-mənəvi dəyərlərini qoruyub inkişaf etdirən, bəşəri dəyərlərə önəm verən Azərbaycan dövlətinin əməli səyləri dünya miqyasında nüfuzumuzu artırır, bütün beynəlxalq müstəvilərdə mövqelərimizi möhkəmləndirir.

Təəssüflər olsun ki, Azərbaycanda hökm sürən tolerantlıq və dinlərarası, məzhəblərarası harmoniya mühitində dövlətimizin uğurlarından narahat olan bəzi destruktiv qüvvələr tərəfindən ölkəmizdəki ictimai sabitliyi, vətəndaş birlirini pozmaq niyyəti ilə nifrət çağırışlarının gündəmə gətirilməsi, məzhəblərarası tənqidiq yaratmaq istiqamətində istər daxildə, istər ölkə xaricində məqsədyönlü tənqid meyilləri müşahidə olunmaqdadır. Beynəlxalq qurumlarla və dünya ictimaiyyətinə ölkəmiz haqqında böhtan və qarayaxma xarakterli məlumatların ötürülməsi, Azərbaycanın demokratik imicinə qarşı heç bir obyektiv reallığa əsaslanmayan çirkin təbliğatın aparılması, cəmiyyətimizin ən dəyərli üzvləri - xalqımızın Vətən müharibəsindəki qələbəsi namına canlarını fəda etməyə hazır olan, sağlamlığını itirən qəhrəman qazilərini tənqibətə cəkmək yönündə xaricdən idarə edilən və maliyyələşdirilən hərəkatlar da bu qəbildəndir.

Azərbaycan dövləti beynəlxalq aləmdə qazandığı siyasi-mənəvi uğurlara azərbaycanlı məfkurəsi, tarixi etnik-dini tolerantlıq ənənələri, zəngin multikultural dəyərləri ilə, dinlərarası və məzhəblərarası nadir anlaşma şəraitini bərqərar etməklə nail olmuşdur. Azərbaycan dünyada unikal ölkələrdəndir ki, dindarlar məzhəb fərqi qoymadan eyni məsciddə namaz qılır, ibadət və bayram günlərini birgə keçirir. Xalqımızın çoxəsrlik mental dəyərləri və dövlətimizin müdrik siyasəti sayəsində təşəkkül tapan bu reallıq qib-tə ilə yanaşı, təəssüf ki, bəzi dairələrdə çıxış yadır. Milli birliriyimizə, daxili həmrəyliyimizə xələl gətirmək niyyəti ilə məzhəblərarası anlaşma mühitimizi hədəfə alan mərkəli qüvvələr ölkə daxilində və xaricdən idarə edilən bəzi sosial media şəbəkələrində məqsədyönlü iş aparmaqdadır. İslam adından mərkəli siyasi məqsədlər üçün sui-istifadə edən, mənəvi dəyərləri məqsədyönlü şəkildə tənqid edən, dinin əsaslarından anlayış olmayan bəzi sosial şəbəkə fəalları insanları yanlış yola istiqamətləndirmək üçün canfəsanlıq göstərir. Bəlli məqsədlər namına düşmən dəyirmanına su tökmək, qərəzli dezinformasiyaları əldə bayraq edərək müsəlmanların müqəddəs hissələri, xalqın heysiyyətini ilə oynamaq haqsızlıqdır. Müqəddəs dinimiz İslam sülh, anlaşma, əmin-amanlıq didir. Məhiyyətində bəşəri dəyərlər duran dinimizin adından tənqidatlar üçün sui-istifadə olunması yolverilməz əməl, günah işdir.

Müzəffər ordumuz, fədakar Azərbaycan əsgəri heç bir etnik, dini və məzhəb fərqi nəməhəl qoymadan 44 günlük müqəddəs Vətən müharibəsində möhtəşəm birlik nümayiş etdirdi, öz Ali Baş Komandanın əmri və xalqımızın qələbə çağırışı ilə səfərbər olaraq, bir səngərdə, çiyin-çiyinə misilsiz qəhrəmanlıqlar göstərdi, mədəniyyət paytaxtımız Şuşanı, bütün Qarabağı otuz illik düşmən işğalından xilas etdi. Mübarək şəhidlərimizi milli, dini, məzhəbi mənsubiyyətdən asılı olmayaraq, bütün din xadimləri birlikdə torpağa tapşırıq. Qafqaz Müsəlmanları İdarəsi hər bir Azərbaycan vətəndaşına haqq müjəddiləmə zamanı olduğu kimi, bu gün də monolit birliriyimizi qorumağa, dinindən, məzhəbindən asılı olmayaraq eyni cəbhədə olmağa, dövlətçiliyimizin nəfəllərini müdafiə etməyə, milli-mənəvi həmrəyliyimizi pozmağa yönəlik tənqidatlara uymamağa çağırır. Qalib Azərbaycan xalqı öz mənəvi dəyərlərini sahibidir, Qarabağda əsarətdən qurtarıq İslami dini irsinə sahib çıxan millətdir. Qədim dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünü mövcudluğunu, milli özünə-məxsusluğunu bu gündə də qoruyub saxlaya bilmişdir. Bu gün də müdrik dövlət başçımızın rəhbərliyi ilə xalqımız, ölkə dindarları milli-mənəvi dəyərlərimizin keşiyindədir, onu yad təsir və tənqidatlardan göz bəbəyi kimi qoruyur və hər zaman da qoruyacaqdır. Uca Allah Azərbaycanı himnif etsin!"

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Cenevrədə "Mənim dənizlərim, mənim okeanlarım" sərgisinin açılışında iştirak edib

BMT-nin Cenevrə bölməsinin baş direktoru ilə görüş olub



Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən "Mənim dənizlərim, mənim okeanlarım" (My Seas, My Oceans) sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Cenevrədə akkreditə olunmuş diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri, soydaşlarımız iştirak ediblər.

BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya açılış nitqində bildirib ki, iyun ayı ənənəvi olaraq BMT-nin okeanlar və su hövzələrinin qorunmasına həsr olunmuş konfrans və digər tədbirlərin keçirildiyi dövrdür. Həmin ərəfədə okeanlara və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəldən sərginin təşkilinə xüsusi əhəmiyyət daşıyır. Dünyanın 70 faizindən çox ərazisini tutan su ehtiyatları, dəniz və okeanların ekoloji sistemi getdikcə daha çox mənfi təsirlərə məruz qalır.

O, Leyla Əliyevaya və sərgidə öz əsərləri ilə iştirak edən rəssamlara, eləcə də sərginin kuratorlarına bu cür mühüm mövzunu incəsənət vasitəsilə ictimailəşdirdiklərinə görə minnətdarlıq edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxışında qonaqları "Mənim dənizlərim, mənim okeanlarım" sərgisində salamlamaqdan məmnunluğunu ifadə edib. O, bildirib ki, bu sərgi incəsənət vasitəsilə diqqəti bəzi global məsələlərə yönəltmək üçün fürsətdir. Çünki bədii yaradıcılıq insanların qəlbinə toxunmaq və ona səslənmək üçün ən yaxşı yollardandır. "IDEA-da biz ətraf mühitin qorunmasının vacibliyi mesajını çatdırmaq üçün həmişə incəsənət və bədii yaradıcılıqdan bəhrələnilirik. Təşkilatımız 2011-ci ildə təbii mühitə və biomüxtəlifliyimizi qorumaq missiyası ilə yaradılmışdır. Biz insanlar təhsilə, incəsənətə, musiqiyə, maarifləndirməyə və ən əsası, təbiətdə daha çox zaman keçirməyə təşviq etmək istəyirik".

Qeyd edilib ki, IDEA həmçinin çirklənmə ilə mübarizəyə, heyvanların və dənizlərdə həssas ekosistemin qorunmasına diqqət yetirir. Çünki su bəşəriyyətin varlığı üçün vacibdir, su həyatdır. Son 50 ildə dəniz canlılarının 50 faizindən çoxunu itirdiklərini qeyd edib. Təbii inatçıdır. Bəşəriyyət çaylara, dənizlərə və okeanlara ciddi zərər vurub: "Mən deyirdim ki, insanlar və təbiət bir-biri ilə sıx bağlıdır. Təbii inatçıdır, buna biz ilk növbədə özümüzü zərər verməmiş oluruq. Lakin məni heç qəhvəyə inandırmaq ki, yoxa çıxan parçaları müsbət düşüncə ilə geri qaytara bilərik. Düşünürəm ki, insanlar nə qədər xoşbəxt olsalar, təbiətə daha çox bağlı olurlar. Bizi ilk növbədə xoşbəxt edən elə təbiətin özüdür", - deyərək Leyla Əliyeva bildirib.



IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri sərginin təşkilində iştirak edən tərəfdaşlara, kuratorlara və əsərləri sərgilənən rəssamlara minnətdarlığını bildirib. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa Ofisinin direktoru Bruno Pozzi uzun illərdən bəri IDEA-nın tərəfdaşı qismində təmsil etdiyi təşkilat adından bu sərgiyə qatılmasından məmnunluğunu ifadə edib. Qeyd olunub ki, sərgi diqqəti dünyada hamını məşğul etməli olan problemlərə yönəldir. Su mavi planetimizdə ən vacib resurs və həyat mənbəyidir. Planetimiz su olmadan mövcud ola bilməyəcəyinə görə, suyun, su hövzələrinin və oradakı canlı aləmin qorunmasına yönəlməli təşəbbüslər bütün mümkün imkanlar vasitəsilə dəstəklənməlidir. İqlim dəyişikliklərinin baş verdiyi müasir dövrdə global çağırışlar sırasında yer alan su resurslarının mühafizəsi prioritet təklif etməlidir.

Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsmayılov sərginin təşkilinə görə BMT-nin Cenevrə bölməsinə və IDEA İctimai Birliyinə minnətdarlığını bildirib. O, vurğulayıb ki, bu sərgi Azərbaycanın gənc incəsənət xadimlərinin dünyanı düşündürən global çağırışa sənət vasitəsilə bədii ifadələrini əks etdirir. Çıxışlardan sonra Cenevrədə fəaliyyət göstərən "İrs" uşaq rəqs ansamblı Azərbaycan xalq mahnılarında ibarət bədii proqramla çıxış edib. Sonra sərgiyə ictimai baxış olub. Qeyd edək ki, Cenevrədəki Millətlər Sarayında (Palace of Nations) iyunun 30-dək davam edəcək sərgidə Azərbaycanın doqquz müasir rəssamının əsərləri təqdim olunur. Gələcək nəsillər üçün su ehtiyatlarının qorunmasının vacibliyi ekspozisiyadakı əsərlər vasitəsilə vurğulanı, eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail



olmağın ən yaxşı yolunun yaradıcılıqdan keçdiyini xatırladı. Gələcək nəsillərə daha yaxşı planet ömənət etdiyimizə əmin olmaq üçün hökumətlərin, özəl sektorun və vətəndaş cəmiyyətinin tərəfdaşlığı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində böyük əhəmiyyət kəsb edir. Ətraf mühitin mühafizəsində və dayanıqlı inkişafın təmin edilməsində dünyanın üzlaşdığı problemlərin vacibliyini çatdırmaq üçün şübhəsiz ki, incəsənət ən təsirli vasitələrdən biridir. Bu cür çağırışlar arasında iqlim dəyişikliyi, çirklənmə, həddindən artıq balıq ovu və nəslinin kəsilməsi kimi məsələlər daxil olmaqla, ekoloji maraqlandırmə imkanlarının təşviq edilməsi var. Cavid İlham, Diana Əliyeva, Elşən Karaca, Erkin Ələkbərlı, Günel Rəviloğlu, Leyla Əliyeva, Miroli Seyidov, Nəzrin Xələfova və Nəzrin Məmmədova sərgidə öz əsərlərindəki mesajları bu kimi problemlərə yönəltməklə, insanların mövzu barədə daha geniş təsəvvürə malik olmalarını təmin edir və ekoloji fəaliyyət üçün ictimai dəstək toplayır, bununla da global məqsədlərə töhfə verir.

Görüşdə BMT ilə Heydər Əliyev Fondu və IDEA arasında əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyəti vurğulanıb və yaxın gələcəkdə təmasların artırılmasının vacibliyi qeyd edilib. Həmçinin Dayanıqlı İnkişaf Məqsədləri, gənclər, gender bərabərliyi, ətraf mühitin mühafizəsi və digər məsələlərə bağlı layihələr, eləcə də BMT-nin Cenevrə bölməsində müxtəlif səviyyəli tədbirlər IDEA-nın əməkdaş və ekspertləri ilə qatılma barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda qadınların hüquqlarının qorunması və onların cəmiyyətdə rolunun gücləndirilməsi kimi mühüm mövzuların aktuallığı nəzərə alınaraq, bu sahədə əməkdaşlıq barədə söhbət aparılıb. Söhbət zamanı T.Valovayanın Azərbaycan baş tutacaq səfərinə və Bakıda keçirəcəyi görüşlərə də toxunulub. Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Cenevrə bölməsinin iqamətgahında yerləşən "Azərbaycan otağı"nın rekonstruksiyası ilə bağlı təqdimatla tanış olub. Bildirilib ki, BMT-nin Cenevrə bölməsində 20-dən artıq ölkəyə



məlumat verilib ki, 1929-1938-ci illərdə inşa olunmuş Millətlər Sarayı dünyanın ən böyük ictimai binalarından biridir və onun yerləşdiyi 46 hektar sahəyə malik Ariana parkı Cenevrənin ən böyük parkları sırasındadır. Millətlər Sarayının binasında və Ariana parkında 2000-dən çox incəsənət, rəsm və heykəltaraşlıq əsəri nümayiş olunur. Bu zəngin kolleksiyaya BMT-nin əsas dəyərləri olan sülh, bərabərlik, inkişaf, tərəqqi, əzadlıq, insan hüquqları, ətraf mühit kimi mövzulara əhatə edir. Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 25-ci ildönümü münasibətilə hədiyyə edilmiş abidənin müəllifləri xalq rəssamları Səlah Məmmədov və Əli İbadullayevdir. Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Cenevrə bölməsinin kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edib. Kitabxananın müdiri Françesko Pisano kitabxananın fondunu zənginləşdirən nəşrlərə görə minnətdarlıq edib və kitabxananın tarixi barədə məlumat verib. Bildirilib ki, kitabxananın fondunda bir çox mühüm sənədlər, eləcə Paris sülh konfransına aid arxiv sənədləri saxlanılır. Həmin arxiv Azərbaycan üçün misilsiz əhəmiyyətə malikdir. Çünki burada Azərbaycan Xalq Cümhuriyyətinə aid bir çox tarixi sənədlərin orijinalı qorunur. Bu sənədlər arasında Paris sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin hazırladığı məktub və müraciətlər, xəritə və digər mühüm tarixi sənədlər mövcuddur. 2016-cı ildə həmin materiallar rəqəmsal formata keçirilib və onlayn kataloqa daxil edilib. F.Pisano gələcəkdə kitabxana fondunun Azərbaycan haqqında daha çox kitab genişləndirilməsinə ümidvar olduğunu bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan "Düşüncələr və arzulər" adlı heykəltaraşlıq abidəsinə ziyarət edib.



"Global Energy Azerbaijan" şirkəti və onun törəmə şirkətləri

"Absheron Operating Company"

"Binagadi Oil Company"

"Karasu Operating Company"

"Shirvan Operating Company"

"Neftechala Operating Company"

Azərbaycan xalqını

Milli Qurtuluş

Günü

münasibəti ilə təbrik edir,

hər bir ailəyə səadət və

sevinc dolu günlər

arzulayır



Milli izzadlığa nail olmaq üçün
milli oyanış, milli dirçəliş, milli
ruhuñ canlanması lazımdır.

İshakbay

"Azpetrol" şirkəti Azərbaycan xalqını

Milli Qurtuluş Günü

münasibəti ilə təbrik edir

AZPETROL

957

İndi Azərbaycan üzərindən yük daşımaq daha sərfəlidir

Koronavirus pandemiyası nəticəsində dünyada təchizat zəncirinin qırılmasının hansı fəsadlar doğurduğu məlumdur. Təkcə bunu qeyd etmək ki, pandemiya qadagaları üzündən bir çox ölkələr vaxtında buğda ilə təmin olunmadığı üçün ciddi problemlə qarşılaşmışlar. Hətta o dərəcədə ki, indi də bu problemi aradan qaldırmaq üçün yollar axtarırlar.



Bir tərəfdən də pandemiya az gerginlik yaratmayan Rusiya-Ukrayna savaşı. Buna görə hazırda iri istehsalçı dövlətlər, ilk növbədə Çin yeni və etibarlı marşrutların yaradılmasına təşəbbüs göstərir. Bu ölkə yüklərin önəmli hissəsini Rusiya və Ukrayna üzərindən Avropaya ixrac edir. İki ölkə arasında baş verən münaqişə nəticəsində indi bu nəqliyyat marşrutundan istifadə dayandırılıb. Münaqişənin nə vaxt bitəcəyini və iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin nə vaxt bərpa olunacağını bilmək yoxdur.

Yaranmış çətin vəziyyətdən çıxış yolu kimi yəni trans-Xəzər marşrutuna üstünlük verilməyə başlanıb. Bu dəhliz yüklərin tez və təhlükəsiz daşınması üçün ən etibarlı vasitədir, həmçinin bu marşrutun texniki imkanları yüksəkdir. Xüsusilə Azərbaycan dövlətinin vaxtında gördüyü işlər sayəsində marşrut üzrə ildə milyonlarla ton yük daşımaq mümkündür. Belə ki, ölkəmiz dəniz üzərindən istənilən yüklərin daşınması üçün güclü bərə yük gəmiləri donanmasına malikdir. Digər tərəfdən, bizdə yükləri qəbul edib tez yola salmaq imkanı olan dəniz limanları var. Belə imkanlar Asiya və Sakit okean regionu ölkələrinin də trans-Xəzər marşrutuna olan marağını artırır. Çin-Qırğızstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa beynəlxalq multimo-

dal nəqliyyat dəhlizinin yaradılması layihəsinin iştirakçı ölkələri bu dəhlizlə yük daşımaları üçün güzəştərin tətbiqi barədə razılığa gəlmişlər.

Bu barədə məlumat verən "Krygyz Temir Zholu" şirkətinin direktor müavini Dastan Usubakunov bildirdi ki, layihə Çindən Avropaya qarışıq yük daşımalarının həyata keçirilməsini nəzərdə tutur. Layihəyə uyğun yüklərin böyük hissəsinin konteyner qatarlarla daşınması planlaşdırılır. Qeyd edək ki, bu ilin mart ayında layihə iştirakçıları olan ölkələr Daşkənddə yüklərin fasiləsiz daşınmasının təşkili, həmçinin iritonajlı konteynerlərin daşınması üçün nəzərdə tutulmuş fitting platformalarının vaxtında göndərilməsi və sözügedən beynəlxalq multimodal nəqliyyat dəhlizi üzrə tarif dəhlizi ilə bağlı razılıq əldə edilmişdir. Bu il iyunun 29-da digər məsələlər Bışq şəhərində keçirilməsi nəzərdə tutulan görüşdə müzakirə ediləcək. Onu da vurğulayaq ki, Azərbaycan trans-Xəzər nəqliyyat dəhlizində qovşaqların olduğu üçün Çin ilə Avropamı birləşdirəcək multimodal nəqliyyat dəhlizində açar ölkə kimi önəmli rol oynayacaq.

Bəs trans-Xəzər marşrutuna bu qədər maraq göstərilməsinin səbəbi nədir? Birincisi, "Şərqi-qərbi" nəqliyyat dəhlizi bütün ölkələrin maraqlarına cavab verir. Belə ki, bu marşrut texniki, tarif, təhlükəsiz-


lik baxımından yükəndərən və yükqəbulədən tərəflər üçün sərfəlidir. Ən əsası isə bu dəhlizin çoxşaxəli olmasıdır. Yeni Azərbaycan üzərindən Gürcüstan, İrana, Zəngəzur dəhlizi ilə yüklərin Avropaya rahat daşınması mümkündür. Məsələn, Gürcüstan üzərindən Şərqi Avropa ölkələrinə, Türkiyə üzərindən Qərbi Avropa, Yaxın Şərqi və Şimali Afrikaya yükləri daşımaq sərfəlidir. Deməli, tərəflər istəklərinə uyğun marşrut seçmək imkanına malik olacaq.

Bu yerə qeyd etmək ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasını yubarmasına cavab olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə İranda Şərqi Zəngəzur-Naxçıvan-İran dəhlizinin açılması ilə bağlı imzalanan Anlaşma Memorandumu xüsusi əhəmiyyətə malikdir. Bu, həm Naxçıvana, həm də Türkiyəyə yüklərin daşınması üçün böyük imkanlar açır. Eyni zamanda trans-Xəzər marşrutunun şaxələnməsinə və ona olan marağın artmasına səbəb olur. Asiya və Sakit okean ölkələri - Çin-Qırğızstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa beynəlxalq multimodal nəqliyyat dəhlizinin yaradılması layihəsinin icrası barədə təşəbbüs də bununla bağlıdır.

Prezident İlham Əliyevin istəyi ilə İran İslam Respublikası ilə Şərqi Zəngəzur-Naxçıvan-İran dəhlizinin açılması barədə imzalanan Anlaşma Memorandumu trans-Xəzər marşrutunun beynəlxalq əhəmiyyətini daha da artırır. Belə ki, yeni dəhlizlə gün ərzində 500 giriş və 500 çıxış olmaqla, gündə 1000 nəqliyyat vasitəsinin keçidi təmin olunacaq. Bu isə yükdaşımada böyük rəqəmdir və Çin başda olmaqla, bütün dövlətlər bundan məmnundur. Bir sözlə, yeni təşəbbüslərin və maraqların artması Azərbaycanın beynəlxalq tranzit ölkə kimi əhəmiyyətini artırır.

Azərbaycan beynəlxalq tranzit ölkə kimi statusunu artırmaq üçün lazım olan bütün tədbirləri görür. Bununla bağlı iyunun 9-da Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində Azərbaycanın tranzit imkanlarının genişləndirilməsinə dair məsələlər müzakirə olunub. İclasda beynəlxalq yükdaşımalar sahəsində mövcud vəziyyət və proqnozlar təhlil edililib, Azərbaycanın bütün yük kateqoriyaları üzrə buraxılış imkanlarını genişləndirmək üçün hüquqi, administrativ və texniki məsələlər, habelə yükdaşımalar sahəsində iqtisadi səmərəliliyin artırılmasına dair müzakirə aparılıb.

Rüstəm KAMAL,
"Azərbaycan"



Bakı artıq neft şəhəri sayılmır

Əcnəbilər paytaxtımızı Qərbin Dubayı, Şərqi Parisi adlandırırlar

Xəbər verildiyi kimi, iyun ayının 6-dan üzü bəri Prezident İlham Əliyev Bakıda yeni elektrik yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak etmiş, yeni salınmış "Çəmbəkənd" parkında yaradılan şəraitlə tanış olmuş və istifadəyə verilən "Şərqi Bazarı" kompleksinə bərpə və yenidənqurma işləri bitdikdən sonra baş çəkmişdir.

Hər üç tədbir məzmunca bir-birindən fərqlənərsə də, mahiyyət etibarilə ölkə vətəndaşlarının rifahına və həyat səviyyəsinin yaxşılaşmasına xidmət edir. Bu baxımdan Azərbaycanın müharibədən yeni çıxan dövlət olmasına, böyük bir hissəsinin uzun illərdə ciddi dağıntılara məruz qalmasına baxmayaraq, müasir dünyanın tələbləri ilə uzlaşan çoxşaxəli uğurlara imza atmasının şahidiyik. Artıq dünya Bakını müasir şəhər kimi qəbul etsə də, qədim paytaxtımız öz simasını tarixi keçmişinə və tolerant təbiətinə uyğun cilalamaqla daha yüksək tərifi layiqdir.

Paytaxtımızda "Azərişiq" ASC-nin yeni yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılması bütün ölkə üzrə enerji təhlükəsizliyinin qorunması

istiqamətində atılan növbəti çoxsaylı addımlardan biridir. Ötən əsrin 90-cı illərini yadımıza salaıq. Hətta Bakıda tez-tez işıqlar sönürdü. Rayonlarda, ucqar dağ kəndlərində isə insanlar gündüzləri elektrik enerjisinə həsrət qalardılar. İş o yere çatmışdı ki, buna hamı vətəndəşimiz qəzəblənmişdi. Bu gün bütün ölkədə, hətta ucqar kəndlərdə belə işıq birçox saatlığa sönməsi gözəlməz və nadir hadisə sayılır.


Paytaxtın Yasamal rayonu ərazisində, Füzuli meydanının yaxınlığında tikilən yeni yarımstansiya Bakının elektrik enerjisinə sürətlə artan tələbatını qarşılamaq üçün nəzərdə tutulmuşdur. Yarımstansiyanın açılması üçün perspektivdə yaranacaq yüklərin "Müşəri" və "Xırdalan" yarımstansiyaları arasındakı paylayıcı rolunu oynamaqdır. Yeni yaradılacaq dairəvi sxemin tərkib hissəsinə aid olan yarımstansiyanın əlaqələndirilməsi "Yasamal-1", inşa ediləcək "Təzə Bazar", "Zəfər" və mövcud "Dağlıq" yarımstansiyaları vasitəsilə həyata keçiriləcək.

Dövlət başçısı eyni zamanda "Azərişiq" ASC-nin Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin işə salınması vasitəsilə enerji sektorünün inkişafına və dayanıqlılığının təmin edilməsinə töhfə verəcəyini bildirdi. Bakını fərqləndirən cəhətlərdən əsası odur ki, paytaxtımız simasını qoruyaraq dəyi-

şir. Təxminən 20 il əvvəl bəzi memarlar proqnoz verirdilər ki, Bakı gözəllikləri sürətlə artan şəhərə çevriləcək, göydələnlər və parklarla zənginləşəcək. İnanmaq çətin idi, amma biz bu gün onun şahidi oluruq. Son misal. Qeyd etdiyimiz kimi, bu günlər Həsən Seyidbəyli küçəsindəki istifadəsiz ərazidə "Çəmbəkənd" parkı salınmışdır. Parkda yaşıllaşdırma işləri aparılmış, 1200 metr piyada yolları çəkilmişdir. Sakinlərin istirahəti və asudə vaxtlarını keçirmələri üçün parkda hər cür şərait yaradılmışdır. Burada tarixə səyahət etmək, keçmişə qayıtmaq da mümkündür.

Maraqlısı odur ki, görülən işlərin abadiyi işi Bakının simasına yeni qalərlər gətirir, onu dünyanın ən gözəl şəhərlərindən biri edir. Paytaxtda icra edilən çoxsaylı müasir sosial infrastruktur layihələri, salınan yeni park və xiyabanlar, istirahət guşələri onu həm yerli sakinlərin, həm də əcnəbilərin sevimli şəhərinə çevirir.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"



**Mən həmişə fəxr etmişəm,
bu gün də fəxr edirəm ki,
mən azərbaycanlıyam!**

Heydər ƏLİYEV

Azərbaycan xalqını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edir, yüksək tərəqqi və sevincli günlər arzulayırıq

"Bakı Abadlıq Xidməti" MMC

Coca-Cola
şirkəti Azərbaycan xalqını

MİLLİ QURTULUŞ GÜNÜ

*münasibətilə
təbrik edir, əmin-amanlıq və
firavan həyat arzulayır
Bayramınız mübarək!*

ADA Universitetində "Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf" mövzusunda beynəlxalq tədbir olub

İyunun 14-də ADA Universitetində "Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf" mövzusunda "dəyirmi masa" təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin və ADA Universitetinin birgə təşkilatlığı ilə baş tutan tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib, ölkəmizin müxtəlif istiqamətlərdə inkişaf perspektivləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Fransa, İsrail, İtaliya, Türkiyə, Ukrayna, Gürcüstan və Yunanıstanın müxtəlif təhlil mərkəzlərini, universitetlərini və mediasını təmsil edən 20-dən çox xarici ekspert və azərbaycanlı mütəxəssis iştirak edib.

Açılış mərasimindən sonra "dəyirmi masa" dinləmələrində "Mənim tarixim" və "Qarabağda urbisid" adlı videoçarxlar nümayiş olunub.

Müvafiq dövlət qurumlarının təmsilçiləri qonaqlara Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri haqqında müfəssəl məlumat veriblər.

"Dəyirmi masa" da çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib: "İşğaldan azad olunan ərazilərimizdə layihələrin həyata keçirilməsi üçün 1100-dən çox müərciət daxil olub. Müərciət edənlər arasında öz işini qurmaq istəyən şəxslər çoxluq təşkil edir. Həmin şəxslər ticarət, sənaye, turizm, mədəniyyət və digər sahələrdə öz təşəbbüslərini irəli sürüblər".

O, qeyd edib ki, Kəlbəcərdə, Şuşada, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Xocalıda və işğaldan azad olunan digər ərazilərdə müxtəlif layihələr üçün təkliflər var.

"Bizə olunan müərciətlər təkcə ölkə daxilindən deyil, xarici dövlətlərdən də gəlir. Belə ki, bizə bu məsələlərlə bağlı 35 ölkədən müərciət daxil olub. Vacib məsələlərdən biri də işğaldan azad olunan ərazilərdə monitorinq və qiymətləndirmənin aparılmasıdır". - deyərək əlavə etdi ki, 20 minə yaxın insana reabilitasiya xidmətləri göstərilib: "Həmçinin 600-ə yaxın şir-



metləndirmənin aparılmasıdır". - deyərək əlavə etdi ki, 20 minə yaxın insana reabilitasiya xidmətləri göstərilib: "Həmçinin 600-ə yaxın şir-

gənlərinin artırılması üçün alternativ gəlir mənbələrinə ehtiyac vardır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sahibkarlığın inkişafı barədə çıxışları Qarabağda fəaliyyət göstərəcək bütün şirkətlər üçün motivasiya olmalıdır.

"Biz Qarabağda gördüyümüz işlərdə müasir texnologiyalardan istifadə edirik və bizimlə işləmək istəyənlərə bu istiqamətdə də tövsiyələr veririk. İşğaldan azad olmuş ərazilərdə ilin sonuna kimi 50 min ağacın əkilməsi planlaşdırılır. Bundan əlavə, Füzulidə 21 hektar ərazidə parkın salınması da görülməkdədir. 30 il müddətində 700-dən çox obyekt, həmçinin 80-dən çox məscid, eyni zamanda kilsə, tarixi abidələr düşmən tərəfindən vandalizmə məruz qalıb. Ağdam, Füzuli, Cəbrayıl tamamilə dağıdılıb.

Sevda Məmmədliyəyə cari ildə Şuşada keçirilən tədbirlər haqqında da danışdı. O, qeyd etdi ki, 20 minə yaxın insana reabilitasiya xidmətləri göstərilib: "Həmçinin 600-ə yaxın şir-

gənlərinin artırılması üçün alternativ gəlir mənbələrinə ehtiyac vardır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sahibkarlığın inkişafı barədə çıxışları Qarabağda fəaliyyət göstərəcək bütün şirkətlər üçün motivasiya olmalıdır.

"Biz Qarabağda gördüyümüz işlərdə müasir texnologiyalardan istifadə edirik və bizimlə işləmək istəyənlərə bu istiqamətdə də tövsiyələr veririk. İşğaldan azad olmuş ərazilərdə ilin sonuna kimi 50 min ağacın əkilməsi planlaşdırılır. Bundan əlavə, Füzulidə 21 hektar ərazidə parkın salınması da görülməkdədir. 30 il müddətində 700-dən çox obyekt, həmçinin 80-dən çox məscid, eyni zamanda kilsə, tarixi abidələr düşmən tərəfindən vandalizmə məruz qalıb. Ağdam, Füzuli, Cəbrayıl tamamilə dağıdılıb.

Sevda Məmmədliyəyə cari ildə Şuşada keçirilən tədbirlər haqqında da danışdı. O, qeyd etdi ki, 20 minə yaxın insana reabilitasiya xidmətləri göstərilib: "Həmçinin 600-ə yaxın şir-

gənlərinin artırılması üçün alternativ gəlir mənbələrinə ehtiyac vardır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sahibkarlığın inkişafı barədə çıxışları Qarabağda fəaliyyət göstərəcək bütün şirkətlər üçün motivasiya olmalıdır.

"Biz Qarabağda gördüyümüz işlərdə müasir texnologiyalardan istifadə edirik və bizimlə işləmək istəyənlərə bu istiqamətdə də tövsiyələr veririk. İşğaldan azad olmuş ərazilərdə ilin sonuna kimi 50 min ağacın əkilməsi planlaşdırılır. Bundan əlavə, Füzulidə 21 hektar ərazidə parkın salınması da görülməkdədir. 30 il müddətində 700-dən çox obyekt, həmçinin 80-dən çox məscid, eyni zamanda kilsə, tarixi abidələr düşmən tərəfindən vandalizmə məruz qalıb. Ağdam, Füzuli, Cəbrayıl tamamilə dağıdılıb.

Sevda Məmmədliyəyə cari ildə Şuşada keçirilən tədbirlər haqqında da danışdı. O, qeyd etdi ki, 20 minə yaxın insana reabilitasiya xidmətləri göstərilib: "Həmçinin 600-ə yaxın şir-

gənlərinin artırılması üçün alternativ gəlir mənbələrinə ehtiyac vardır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sahibkarlığın inkişafı barədə çıxışları Qarabağda fəaliyyət göstərəcək bütün şirkətlər üçün motivasiya olmalıdır.

"Biz Qarabağda gördüyümüz işlərdə müasir texnologiyalardan istifadə edirik və bizimlə işləmək istəyənlərə bu istiqamətdə də tövsiyələr veririk. İşğaldan azad olmuş ərazilərdə ilin sonuna kimi 50 min ağacın əkilməsi planlaşdırılır. Bundan əlavə, Füzulidə 21 hektar ərazidə parkın salınması da görülməkdədir. 30 il müddətində 700-dən çox obyekt, həmçinin 80-dən çox məscid, eyni zamanda kilsə, tarixi abidələr düşmən tərəfindən vandalizmə məruz qalıb. Ağdam, Füzuli, Cəbrayıl tamamilə dağıdılıb.

Sevda Məmmədliyəyə cari ildə Şuşada keçirilən tədbirlər haqqında da danışdı. O, qeyd etdi ki, 20 minə yaxın insana reabilitasiya xidmətləri göstərilib: "Həmçinin 600-ə yaxın şir-

gənlərinin artırılması üçün alternativ gəlir mənbələrinə ehtiyac vardır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sahibkarlığın inkişafı barədə çıxışları Qarabağda fəaliyyət göstərəcək bütün şirkətlər üçün motivasiya olmalıdır.

"Biz Qarabağda gördüyümüz işlərdə müasir texnologiyalardan istifadə edirik və bizimlə işləmək istəyənlərə bu istiqamətdə də tövsiyələr veririk. İşğaldan azad olmuş ərazilərdə ilin sonuna kimi 50 min ağacın əkilməsi planlaşdırılır. Bundan əlavə, Füzulidə 21 hektar ərazidə parkın salınması da görülməkdədir. 30 il müddətində 700-dən çox obyekt, həmçinin 80-dən çox məscid, eyni zamanda kilsə, tarixi abidələr düşmən tərəfindən vandalizmə məruz qalıb. Ağdam, Füzuli, Cəbrayıl tamamilə dağıdılıb.

götürülmüş Azərbaycan vətəndaşlarının azad edilərək Vətəno qaytarılması, itkin düşmüş şəxslərin axtarışı işinin aparılmasından ibarətdir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı adamdır. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 yaşlı adamın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkbəzə məlumatlar var. Ermənistan bu şəxslərin saxlanması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə indiyədək məlumat vermir", - deyərək İsmayıl Axundov vurğulayıb.

Dinləmələr zamanı xarici ekspertlər də çıxış ediblər. Tədbirdə Cənubi Qafqazda postmünaqişə dövründə inkişafı barədə ətraflı məlumat verilib. Xarici ekspertlər işğaldan azad olmuş ərazilərdə aparılan tikinti-quruculuq işləri haqqında müfəssəl məlumat veriblər. Həmin ərazilərdə aparılan tikinti-quruculuq işləri haqqında müfəssəl məlumat veriblər. Həmin ərazilərdə aparılan tikinti-quruculuq işləri haqqında müfəssəl məlumat veriblər. Həmin ərazilərdə aparılan tikinti-quruculuq işləri haqqında müfəssəl məlumat veriblər.

Sevda Məmmədliyəyə cari ildə Şuşada keçirilən tədbirlər haqqında da danışdı. O, qeyd etdi ki, 20 minə yaxın insana reabilitasiya xidmətləri göstərilib: "Həmçinin 600-ə yaxın şir-

gənlərinin artırılması üçün alternativ gəlir mənbələrinə ehtiyac vardır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sahibkarlığın inkişafı barədə çıxışları Qarabağda fəaliyyət göstərəcək bütün şirkətlər üçün motivasiya olmalıdır.

"Biz Qarabağda gördüyümüz işlərdə müasir texnologiyalardan istifadə edirik və bizimlə işləmək istəyənlərə bu istiqamətdə də tövsiyələr veririk. İşğaldan azad olmuş ərazilərdə ilin sonuna kimi 50 min ağacın əkilməsi planlaşdırılır. Bundan əlavə, Füzulidə 21 hektar ərazidə parkın salınması da görülməkdədir. 30 il müddətində 700-dən çox obyekt, həmçinin 80-dən çox məscid, eyni zamanda kilsə, tarixi abidələr düşmən tərəfindən vandalizmə məruz qalıb. Ağdam, Füzuli, Cəbrayıl tamamilə dağıdılıb.

Sevda Məmmədliyəyə cari ildə Şuşada keçirilən tədbirlər haqqında da danışdı. O, qeyd etdi ki, 20 minə yaxın insana reabilitasiya xidmətləri göstərilib: "Həmçinin 600-ə yaxın şir-

gənlərinin artırılması üçün alternativ gəlir mənbələrinə ehtiyac vardır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sahibkarlığın inkişafı barədə çıxışları Qarabağda fəaliyyət göstərəcək bütün şirkətlər üçün motivasiya olmalıdır.

Zəngilan rayonunun Ağalı kəndi ərazisində inşa edilmiş "ağıllı kənd"də iclas keçirilib



Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilməsi qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qorğasının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupu Zəngilan rayonunun Ağalı kəndi ərazisində inşa edilmiş "ağıllı kənd"də iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi iştirak edib.

İşçi qrup üzvlərinə işğaldan azad edilmiş rayonlarda bərpa-quruculuq işlərində istifadə ediləcək yerli tikinti və inşaat materialları yataqlarının yenidən qiymətləndirilməsi ehtiyatları, həmin ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və xüsusi mühafizə olunan təbii əraziləri şəkəsinin, nadir təbii komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanması istiqamətində görülən işlər, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi, eləcə də transsərhəd çayların çirkənlənmə vəziyyətinin öyrənilməsi məqsədilə keçirilən monitorinqlər, ekoloji bərpa layihələri ilə bağlı aparılan miniatemizləmə fəaliyyəti barədə məlumat verilib.

İclas zamanı habelə Zəngilan rayonunda ərazilərin bərpası, yenidən qurulması, dayanıqlı inkişafının təmin olunması və əhalinin böyük qaydışı istiqamətində həyata keçirilən və planlaşdırılan tədbirlərin təşkili üçün nümayəndəlik tərəfindən qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb.

Müzakirələr zamanı Oxçuçayın transsərhəd çirkənlənməsinin qarşısının alınması, ekosistemin bərpası, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üçün Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı qurum kimi müəyyən edilməsi və Oxçuçay hövzəsində kompleks elmi-tədqiqat işlərinin aparılmasının zəruriliyi vurğulanıb.

İşçi qrup üzvləri Zəngilan rayonunun Ağalı kəndi ərazisində inşa edilmiş "ağıllı kənd" in infrastrukturunu, idarəetmə məsələləri, ekoloji dost texnologiyaların tətbiqi, tullantıların idarə olunması, eləcə də rayon ərazisində aparılan yaşllaşdırma işləri, o cümlədən rayonun girişində terras ərazidə ekilmə müxtəlif cinsli ağaclarla qulluq, payız ökininə hazırlıq, mövcud yaşılıqların mühafizəsi üçün aparılan inventarizasiya işləri və perspektiv planlarla tanış olublar.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları və xüsusi nümayəndəliklərlə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

İsrail mütəxəssisləri Bona Dea Beynəlxalq Hospitalında müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müayinəsini aparırlar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bona Dea Beynəlxalq Hospitalının birgə təşəbbüsü ilə İsrailin pediatriya sahəsində qabaqcıl mütəxəssisləri həmin tibb müəssisəsində müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müayinəsini aparırlar.

AZƏRTAC xəbər verir ki, İsrailin Azərbaycanı səfəri Corc Dik uşaqların hər bir ölkənin gələcəyi olduğunu bildirərək, həmin təşəbbüsün İsrail və Azərbaycan arasında münasibətlərdə yeni səhifə olduğunu vurğulayıb.

"Bu, ölkələrimiz arasında sıx əməkdaşlığı göstərən çox vacib məqamdır. Ötən il də bir qrup israilli həkim Azərbaycana səfər edib və İkinci Qarabağ müharibəsində yaralanmış hərbiçilərin müalicəsini həyata keçiriblər", - deyərək söyləyib.

Bakıya gələn nümayəndə heyətinin üzvü, İsrailin Ümumdünya Səhiyyə Təşkilatındakı (ÜST) nümayəndəsi İzabella Karakas Bakıda doğulduğunu, burada böyüdüyünü və yenidən doğma şəhərə qayıtmaqdan məmnun olduğunu bildirib. Onun sözlərinə görə, israilli həkimlərin hazırkı missiyası son dərəcə mühüm əhəmiyyət kəsb edir.

"Mənim ixtisasım ətraf mühitin epidemiologiyasıdır. Biz tədqiqatlar, uşaqların sağlamlığı, hamiləlik və onun mərhələləri kimi məsələlər haqqında danışacağıq, çünki



uşaqlarda ilkin problemlər ehtiva bətinə yaranır", - deyərək İzabella Karakas bildirib. Qeyd edək ki, hospitalda iyunun 19-dək 60-dək uşağın müayinəsi aparılacaq.

Səfərləri zamanı israilli mütəxəssislər həmçinin Azərbaycan Tibb Universitetində mühazirələr oxuyacaqlar.

Nümunəvi ictimai çimərliklər yeni mövsüm üçün hazır vəziyyətə gətirilib

Bakıda yaradılmış bütün ictimai çimərliklər tam hazır vəziyyətə gətirilərək paytaxt sakinlərinin ixtiyarına verilib.

Bu barədə AZƏRTAC-a IDEA İctimai Birliyindən məlumat verilib.

Qeyd edək ki, son iki il ərzində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görüdlü, Novxanı, Buzovna, Pirsəği və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilər tullantılardan təmizlənərək həmin yerlərdə pulsuz ictimai çimərliklər yaradılıb.

Sahil zonalarında insanların xoş asudə vaxtının keçirilməsi üçün lazımı şəraitin təmin edilməsi ilə yanaşı, təmizlik, təhlükəsizlik və rahatlığa görə nümunəvi olan ictimai çimərliklərin yaradılması cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviqi edilməsinə yönəlib.



Həmin ictimai çimərliklərdə geniş abadlıq işləri aparılıb, Fövqəladə Hallar Nazirliyinin xilasətmə məntəqəsi yaradılıb, sənədləşdirici içkilər və müxtəlif qida məhsulları təklif edən köşklər, tələbatı üçün miqdarda kölgəliklər, soyunub-geyinmə və duş ka-

bəzi boyunca zibil konteynerləri yerləşdirilib.

Eyni zamanda ölkədə ilk dəfə olaraq Şıx çimərliyində əlilliyi olan şəxslərə müvafiq təminatın təmin edilməsi məqsədilə lazımı şərait yaradılıb. Belə ki, həmin çimərlikdə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb. Bu cür infrastrukturun digər ictimai çimərliklərdə də yaradılması nəzərdə tutulur.

Çimərlik mövsümünün açılışı ilə əlaqədar olaraq bütün sözügedən ictimai çimərliklərdə ziyarətçilərin rahat və təhlükəsiz istirahəti üçün lazımı təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb.

IDEA İctimai Birliyi hamıya xoş yay istirahətləri arzulayır, hər kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətrafını çirkləndirməyə çağırır.

Prezident İlham Əliyevin göstərişinə əsasən bölgələrdə vətəndaşların qəbulu keçirilir

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq "Azərsu" ASC-nin sədr müavini Kəçərli Həsənov iyunun 14-də Oğuz şəhərində Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstəsi düzülərək Ulu Öndərin öz xatirəsi anılıb.

Oğuz Olimpiya İdman Kompleksində keçirilən qəbulda Oğuz və Qəbələ rayonlarından 45 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri,

işə qəbul və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşı dinləyən "Azərsu" ASC-nin sədr müavini K. Həsənov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Tank bölmələrinin hazırlığı davam edir

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun tank bölmələrində sürücü-lük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.



Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş məşinlərinin idarə olunması vərdişlərini daha da təkmilləşdirib.

Atəş hazırlığı üzrə çalışmalarda hədəflərin müəvəddilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 27 may 2022-ci il tarixdə www.etender.gov.az portalında və 28 may 2022-ci il tarixdə "Azərbaycan" qəzetində dərc edilmiş agentliyin fəaliyyətini əks etdirən stendin hazırlanması və qurulması işlərinin satın alınmasına dair keçirilmiş təkliflər sorğusunda Tender komissiyasının qərarı ilə "Admedia.Az" MMC müsabiqənin qalibi elan olunmuşdur.

Qalib təşkilatla müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası



Azərbaycan xalqını

15 İyun - Milli Qurtuluş Günü

münasibətilə təbrik edir, birlik, firavanlıq və işıqlı gələcək arzulayır

Bayramınız mübarək!



İyul ayında "Buta Airways" aviaşirkəti Ufa şəhərinə uçuşlar həyata keçirməyə başlayacaq

"Buta Airways" aşağıbudecöli aviaşirkəti iyul ayında Bakıdan Ufa şəhərinə və geriye uçuşları bərpa edir.

"Buta Airways" aviaşirkətinin Mətbuat xidmətinin verdiyi məlumata görə, aviaşirkət 3 iyuldan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Ufa şəhərinə reyslər yerinə yetirməyə başlayacaq. Bakı-Ufa-Bakı istiqaməti üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

"Buta Airways" aviaşirkəti 15 iyundan etibarən həftədə iki dəfə olmaqla Həştərxan (cümə axşamı və bazar günləri), Mineralniye Vodi (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.



"Buta Airways" aviaşirkətinin Rusiya şəhərlərinə planlaşdırılan bütün reyslərinə biletlər artıq aviaşirkətinin akkreditə olunmuş agentliklərində, habelə aviaşirkətin www.butaairways.az rəsmi saytında satışıdır.

Bu reyslərə qeyd edilən daşıma şərtlərinə uyğun olan və qüvvədə olan epidemioloji məhdudiyətlər şəraitində uçuşuna icazə verilən səmşinlər qəbul ediləcək.

Rusiyaya səyahət etməyi planlaşdıran səmşinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətin saytında tanış olmaq olar: <https://www.butaairways.az/az/covid/russia>.

Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq olar: <https://www.butaairways.az/az/covid/azerbaijan>.

"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti "Arxa pannonun, loqotipin hazırlanması və quraşdırılması, dizayn və fərdiləşdirmə işlərinin görülməsi"nin təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir

Maraqlanan şəxslər (+994 12) 403 87 91 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 16 iyun 2022-ci il saat 14:00-dan 04 iyul 2022-ci il saat 14:00-dək qəbul olunur.

Ünvan: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16.

Tender komissiyası

"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti "Videoqrafika, videoçarxların hazırlanması, reklamların internetdə yerləşdirilməsi, bukletlərin dizaynı, bukletlərin dizaynına düzəlişlərin edilməsi, açıq havada reklamların yerləşdirilməsi üçün dizayn, konfrans otaqları üçün arxa pannonun hazırlanması və quraşdırılması, xüsusi teksturalı blankların dizaynı və hazırlanması işlərinin yerinə yetirilməsi"nin təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir

Maraqlanan şəxslər (+994 12) 403 87 91 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 16 iyun 2022-ci il saat 14:00-dan 04 iyul 2022-ci il saat 14:00-dək qəbul olunur.

Ünvan: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16.

Tender komissiyası

15 İYUN - MİLLİ QURTULUŞ GÜNÜ



Milli Qurtuluş Günü münasibətilə dost və qardaş Azərbaycan xalqını səmimi-qəlbən təbrik edir, sülh, rifah və əmin-amanlıq diləyirik.



TEKFEN İNŞAAT

Azercell abunəçilərinin nəzərinə

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 17.06.2022-ci il tarixi gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

"Türkiyənin narahatlığı əsaslıdır"

İsveç və Finlandiyanın Ankaranın şərtlərini qəbul edəcəkləri ehtimalı artır

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin Finlandiya və İsveçin alyansa daxil olması ilə bağlı narahatlığını haqlı hesab edib. Onun fikrincə, ortaq məxrəci tapmaq üçün Türkiyə ilə danışıqlar davam etdiriləcək.



Yens Stoltenberq bildirib ki, Finlandiya və İsveç tez bir zamanda alyansa qoşulacağına söz verərək Türkiyənin sərt mövqeyə tutacağını gözləməyirdilər. O, bu barədə "The Financial Times"a müsahibəsində danışıb. "Hər hansı bir problemin olacağına inanmağa əsasımız yox idi. Türkiyənin narahatlığı yeni deyil. Türkiyə mühüm müttəfiqdır və bir müttəfiq təhlükəsizlik məsələlərini qaldıranda biz onları həll etməliyik", - deyərək Stoltenberq vurğulayıb.

Türkiyənin terrorla bağlı narahatlığını əsaslı adlandıran baş katibin sözlərinə görə, heç bir NATO üzvü Ankara kimi böyük miqyasda terrordan əziyyət çəkməyib. Stoltenberq qeyd edib ki, Türkiyə ilə danışıqlar ortaq yol tapmaq üçün davam edəcək. Eyni zamanda o, əmin olduğunu bildirib ki, Ankaranın narahatlığını aradan qaldırmaq mümkündür.

NATO-nun baş katibi əmin edib ki, müttəfiqlər Helsinki və Stokholmdan gələn müraciətlərə baxarkən bütün tərəflərin, o cümlədən Ankaranın narahatlığını nəzərə alacaqlar.

Xatırladaq ki, İsveçin Baş naziri Maqdalena Andersson ötən ayın 21-də bildirmişdi ki, Stokholm beynəlxalq terrorizm-

lə mübarizədə əməkdaşlıq imkanlarını alqışlayır və PKK-nın terrorçular siyahısına daxil edilməsinə dəstəkləyir. Son məlumata görə, İsveç Ankaranın NATO-ya üzvlük müraciəti fonunda Stokholma təqdim etdiyi şərtlər siyahısından hələlik ikisini qəbul etməyə hazırdır. Bu barədə Yens Stoltenberq İsveçin Baş naziri Maqdalena Anderssonla görüşündə bildiriib. O, İsveçin artıq antiterror qanunvericiliyinə düzəlişlər etməyə başlamasını alqışlayıb və qeyd edib ki, Türkiyəyə müdafiə sənayesinin məhsullarını göndərmək üçün Stokholm hüquqi baza təmin etməyə hazırdır. "Bu, Türkiyənin ictimaiyyətdə açıqladığı problemlərin həlli üçün atılan iki mühüm addımdır", - deyərək Stoltenberq bildiriib. Öz növbəsində Andersson vurğulayıb ki, Türkiyənin narahatlığını, xüsusilə terrorla mübarizə ilə bağlı təhlükəsizliklə əlaqədar ehtiyatlanmasını çox ciddi qəbul edirlər.

Yens Stoltenberq bu məsələ ilə bağlı Helsinkidə Finlandiya Prezidenti Sauli Niinistö ilə də danışıqlar aparıb. Görüşdən sonra keçirilən mətbuat konfransında baş katib deyib: "Finlandiya və İsveçin NATO-ya üzvlüyü alyansımızın Skandinaviya regionunu daha da gücləndirəcək. İndi tərəfdarları-

mız NATO yolunda növbəti addımları nəzərdən keçirir. Biz bütün müttəfiqlərin təhlükəsizlik problemlərini, o cümlədən Ankaranın PKK terror qruplaşması ilə bağlı narahatlığını həll etməliyik".

Öz növbəsində Helsinkidə Ankaranın mövqeyini ciddi qəbul etdiyini bildirib. Sauli Niinistö bununla əlaqədar NATO-nun baş katibinə deyib: "Bu məsələ ilə bağlı alyans üzvləri, Ankara ilə və sizinlə əlaqə saxlayırıq və ümid edək ki, sonda hamımız qane edəcək bir həll tapacağıq".

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da Ankaraya PKK ilə əlaqələrin daha yaxından izləniləcəyinə zəmanət verməyə hazır olduğunu bildirib. Lakin Helsinkinin ədalət məhkəməsi olmadan terrorçu partiya ilə əlaqəli insanları ekstradisiya etmə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, hazırda İsveç və Finlandiya Şimali Atlantika Alyansının genişmiqyaslı Baltops hərbi təlimlərində iştirak edir. Onların məqsədi Baltik dənizinin mümkün blokadasına reaksiya sürətini yoxlamaq və naviqasiya azadlığını təmin etmək üçün tədbirlər hazırlamaqdır.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Finlandiya və İsveçin NATO-ya daxil olmasının Moskva üçün dərhal təhlükə yaratmayacağını, lakin alyansın hərbi infrastrukturunun genişləndiriləcəyi halda Moskvanın cavab addımları atacağını bildirib.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

B İ L D İ R İ Ş

"Azərişiq" ASC tərəfindən 25 aprel 2022-ci il tarixdə "ŞUŞA şəhəri ərazisində tikiləcək qazanxanaların və 5 ədəd yaşayış binasının istilik elektrik təchizatının qarşılınması məqsədilə görüləcək işlərin" açıq tender üsulu ilə satın alınmasına dair keçirilən müsabiqədə "ENERJI CONSTRUCTION" MMC şirkəti qalib elan olunmuşdur.

Qalib təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

Vüsal Yəhya oğlu Sultanova məxsus (seriya AZE № 15396015) şəxsiyyət vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti 539-49-20

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektivi nazirliyin Sosial sığorta və pensiya Müdafiəsi naziri Sahil Babayevə özizi Elnur Abbasova özizi

ŞAKİR İMAMVERDİYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektivi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə özizi

TOFIQ BABAYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Baba Rzaev və "Azərenerji" ASC-nin kollektivi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə özizi

TOFIQ BABAYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə özizi

TOFIQ BABAYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə özizi

TOFIQ BABAYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbərliyi və kollektivi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə özizi

TOFIQ BABAYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov və TƏBİB-in kollektivi "Göygöl Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktor müavini, baş həkim

ELDAR MURADOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

"Azneftemas" ASC-nin prezidenti Şahmar Vəliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə özizi

TOFIQ BABAYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavinləri - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68
Humanitar siyasət şöbəsi - 538-56-60
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sözlənlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 5975
Sifariş 1673
Qiyməti 40 qəpik